

Test: AAA\_0522#01#Q15#01 Eduman  
Fenn: 0522 Diplomantik və konsul xidməti  
Sual sayı: 500

**1) Sual:**Hansı dövlətin Azərbaycanda Mədəni Mərkəzi və onun nəzdində mədəniyyət üzrə daha iki attaşesi var?

- A) Çexiya
- B) Misir**
- C) Meksika
- D) İsrail
- E) Şotlandiya

**2) Sual:**Azərbaycanın hansı ölkədəki səfirliyində sahə üzrə köməkçiləri daha yüksək rəqlə təmsil olunublar:

- A) Liviya
- B) İraq
- C) Cənubi Koreya
- D) Rusiya**
- E) Meksika

**3) Sual:**Azərbaycanla iqtisadi əlaqələrə önəm verən və ticarət məsələləri üzrə iki attaşesi olan səfirlik:

- A) İtaliya**
- B) Macarıstan
- C) Çin
- D) Cənubi Koreya
- E) Çexiya

**4) Sual:**Duayen vəzifəsinə seçilməkdə adətən hansı meyar əsas götürülür:

- A) diplomatın rütbəsi
- B) diplomatın yaşı
- C) diplomatın ölkədə fəaliyyət müddəti**
- D) diplomatın əlaqə dairəsi
- E) diplomatın təmsil etdiyi dövlətin nüfuzu

**5) Sual:**Bir ölkədə fəaliyyət göstərən bütün əcnəbi diplomatlar təşkil edir:

- A) Diplomantik liqanı
- B) Diplomantik korpusu**
- C) Diplomantik İttifaqı
- D) Diplomantik birliyi
- E) Diplomantik uniyanı

**6) Sual:**XİN əməkdaşlarının fərqlənmə dərəcələri necə adlanır:

- A) titul
- B) şan**

- C) vəzifə
- D) rənq**
- E) miqyas

**7) Sual:**ən aşağı diplomatik dərəcəni qeyd edin

- A) attaşə**
- B) duayen
- C) katib
- D) aqreman
- E) müşavir

**8) Sual:**Azərbaycanda ən çox attaşəsi olan səfirlik hansı ölkəni təmsil edir?

- A) Türkiyə
- B) Misir
- C) ABŞ**
- D) Rusiya
- E) İspaniya

**9) Sual:**Diplomatik nümayəndəliyin tərifinə aid deyil:

- A) bir dövlətə məxsusdur
- B) digər dövlətin ərazisində yerləşir
- C) daimidir
- D) xarici əlaqələr orqanıdır
- E) sırf diplomatlardan ibarətdir**

**10) Sual:**Hökumətin hər hansı şəxsi diplomatik nümayəndə qismində təyinatına razılığı necə adlanır:

- A) aparteid
- B) aqreman**
- C) anşlyuz
- D) anneksiya
- E) annotasiya

**11) Sual:**Diplomatik nümayəndəliyin tərkibinə neçə kateqoriyalı əməkdaş daxildir:

- A) 4
- B) 6
- C) 7
- D) 5
- E) 3**

**12) Sual:**Diplomatiyanın bütün təriflərində öz əksini tapır:

- A) beynəlxalq münasibətlər tarixi
- B) natiqlik məharəti
- C) diplomatik protokol**
- D) immunitet
- E) iqtisadi diplomatiya

**13) Sual:**Çin atalar sözünün düzgün variantını qeyd edin:

- A) təşrifat dostluğun ətridir
- B) yazışma ünsiyyət qura bilməyənlər üçündür
- C) beynəlxalq münasibətlər riyakarlıq üzərində qurulur
- D) təşrifat dostluğa qənimdir
- E) protokol quru ünsiyyət deməkdir

**14) Sual:** ədəb qaydalarına hətta müharibə elan edərkən riayət etmək lazımdır kəlamının müəllifi kimdir?

- A) Çörçill
- B) F.Xoyski
- C) Ruzvelt
- D) Bismark
- E) M.Qandi

**15) Sual:**Diplomatik protokola daxildir:

- A) ümumi ənənələr
- B) cavab variantlarının hamısı düzgündü
- C) ümumi qaydal
- D) ümumi şərtlər
- E) qarşılıqlıq prinsipi

**16) Sual:**Diplomatik normaların pozulması hallarına aid deyil:

- A) himnin saymazyana ifa edilməsi
- B) danışıqlara gecikmək
- C) qonağın rütbəsini yanlış söyləmək
- D) qəbulda qonaqların yerləşdirilməsində səhvlər
- E) vizit kartlarından istifadə etmək

**17) Sual:** Səfirlərlə özünü necə aparmağı bilməyən, krallığı necə idarə edəcəksən? kəlamının müəllifi kimdir?

- A) Homer
- B) Nizami
- C) Şekspir
- D) Göte
- E) Bayron

**18) Sual:** Protokol qalib-xalqlar və məğlub-xalqlar tanımır fikrinin müəllifi kimdir?

- A) Kambon
- B) Molotov
- C) Stalin
- D) Atatürk
- E) Bzejinski

**19) Sual:**Fransanın Vaşinqton, Madrid, Berlində səfiri olmuş, ölkənin Ölməzlər Akademiyasının üzvü olmuş diplomat kimdir?

- A) Rişelye
- B) Taleyran
- C) Klemanso
- D) Kambon**
- E) XIV Lüdoviq

**20) Sual:**Bəzi ölkələrdə diplomatik protokola mühüm dərəcədə təsir edir?

- A) idman
- B) din**
- C) siyasi partiyalar
- D) qeyri-hökumət təşkilatları
- E) mətbuat

**21) Sual:**Protokolun təşrifata aid vəzifələrinə aid deyil:

- A) təşrifat qaydalarını sistemləşdirir
- B) təşrifat qaydalarını praktikaya daxil edir
- C) düzgün cavab variantı yoxdur
- D) təşrifat qaydalarının tətbiqinə nəzarət edir
- E) təşrifat qaydalarını inkar edir**

**22) Sual:**Protokolun kateqoriyalarına aiddir:

- A) elmi kateqoriya
- B) nisbi kateqoriya
- C) tarixi kateqoriya**
- D) iqtisadi kateqoriya
- E) fiziki kateqoriya

**23) Sual:** Protokol sözü hansı dildən götürülüb?

- A) yunan**
- B) roma
- C) çin
- D) alman
- E) şumer

**24) Sual:**Protokol sözünün hərfi tərcüməsini qeyd edin:

- A) kitabda qeyd
- B) mis çubuq
- C) əllə yazılmış
- D) birinci yapışdırmaq**
- E) sonuncu cümlə

**25) Sual:**Bizans diplomatiyasında protokol sözünün mənası:

- A) rəsmi sənədlər daşınan qutu

- B) sənədin birinci hissəsi
- C) kralın möhürü
- D) sənədə şərhin verilməsi
- E) dövləti təhdid etmə

**26) Sual:**Orta əsrlərdə protokol dedikdə başa düşülürdü:

- A) səfirin geri çağırılması
- B) hüquqi normalara əks olunan külliyat
- C) müqavilənin senatda təsdiqi
- D) müharibə elanı
- E) sənədlər və arxivlərin aparılması qaydası

**27) Sual:**XVII-XVIII əsrlərdə müxtəlif ölkələrin diplomatlarının mübahisə etmələrinin səbəblərindən biri:

- A) vəzifədə varislik
- B) plaqiatlıq
- C) yeni səfiri qarşılama
- D) səfirə vizit kartı göndərmədə birincilik
- E) cavab variantlarının hamısı düzgündür

**28) Sual:**Diplomat fəaliyyət göstərdiyi ölkə qarşısında vəzifələrinə aid deyil:

- A) açıq mətnlə məktublaşmadan istifadə etmək
- B) daxili işlərinə qarışmamaq
- C) səfirlik ərazisindən qeyri-məqsədlərlə istifadə etsin
- D) üstünlüklərindən şəxsi mənfəət üçün yararlanmaq
- E) cavab variantlarının hamısı düzgündür

**29) Sual:**Diplomatın imtiyaz və toxunulmazlıqlarını təsdiqləyir:

- A) diplomatik möhür
- B) diplomat olduğunu bəlli edən nişan
- C) xüsusi emblem
- D) düzgün cavab variantı yoxdur
- E) diplomatik pasport

**30) Sual:**İmtiyaz və toxunulmazlıqların tam formasından istifadə edir:

- A) səfirliyin inzibati heyəti
- B) ailə üzvlərinin şəxsi qulluqçuları
- C) diplomatla eyni ölkənin vətəndaşı olan ailə üzvləri
- D) diplomatın şəxsi mühafizə dəstəsi
- E) səfirliyin texniki heyəti

**31) Sual:**İmtiyaz və toxunulmazlıqların məhdud formasından istifadə etmir:

- A) səfirliyin texniki heyəti
- B) səfirin üçüncü ölkənin vətəndaşı olan ailə üzvləri
- C) səfirliyin diplomatik personalı

- D) səfirliyin inzibati heyəti
- E) səfirin ailə üzvlərinin şəxsi qulluqçuları

**32) Sual:**Diplomatik poçt harada yoxlamaq hüququ var?

- A) gömrükdə
- B) heç bir yerdə yoxlana bilməz**
- C) poçt məntəqəsində
- D) polis bölməsində
- E) XİN

**33) Sual:**səfirliyin mülkiyyətinə daxildir:

- A) cavab variantlarının hamısı düzgündür**
- B) ərazisi
- C) binası
- D) şəxsi təyyarələri
- E) şəxsi avtomobilləri

**34) Sual:**Səfirliyin ərazisi nəyə bərabər sayılır:

- A) neytral ərazi
- B) diplomatın fəaliyyət göstərdiyi dövlətin ərazisi
- C) yerli qanunların məhdud tətbiqi olan ərazi
- D) yalnız diplomatik korpus üçün açıq məkan
- E) diplomatın təmsil etdiyi dövlətin ərazisi**

**35) Sual:**Cəmiyyətdə xüsusi yer tutan insanlara ümumi qanunlara tabe olmamaq haqqını qısaca necə adlandırmaq olar?

- A) sui-istifadə
- B) fərqlənmə
- C) individuallıq
- D) toxunulmazlıq**
- E) inteqrasiya

**36) Sual:**diplomantik toxunulmazlığa kimlər malikdir?

- A) yüksək vəzifəli məmurlar
- B) xarici dövlətlərin diplomatları**
- C) KİV nümayəndələri
- D) ziyalılar
- E) səfirliyin texniki personalı

**37) Sual:**Müstəsna hüquq, üstünlük necə adlanır?

- A) vergi
- B) böyüklük
- C) imtiyaz**
- D) yüksək rütbə
- E) maddi təminat

**38) Sual:**Arzuolunmaz şəxs diplomatiyada necə adlanır:

- A) Persona non-solitire
- B) Persona non-qrata**
- C) Persona qrata
- D) Persona apart
- E) Persona opportunitate

**39) Sual:**Səfir diplomatik toxunulmazlıqdan məhrum olmur:

- A) təlimatları pozduqda
- B) fəaliyyət göstərdiyi ölkədə arzuolunmaz şəxs elan edilsə
- C) diplomat mühüm tədbirə gecikdikdə**
- D) diplomat nazir arasında şəxsiqərəzlik olduqda
- E) fəaliyyət göstərdiyi ölkənin daxili işlərinə kobud surətdə qarışdıqda

**40) Sual:**Diplomat hansı üstünlüyə malik deyil:

- A) səfirliyin binasının toxunulmazlığı
- B) arxivlərin toxunulmazlığı
- C) övladlarının təhsil haqqını ödəməkdən azaddır**
- D) vergilərdən azaddır
- E) gömrük rüsumlarından azaddır

**41) Sual:**Diplomatın imtiyaz və üstünlükləri başqa cür necə adlanır:

- A) immunodefisit
- B) immunitet**
- C) immiqrasiya
- D) imitasiya
- E) innovasiya

**42) Sual:**Xarici münasibətləri praktiki olaraq həyata keçirir:

- A) icraedici orqanlar**
- B) qanunverici orqan
- C) məhkəmə orqanları
- D) nəzarət strukturları
- E) tənzimləmə orqanları

**43) Sual:**Dövlət başçısının xarici məsələlər üzrə fəaliyyəti və məsuliyyəti müəyyənləşir:

- A) Xarici Məsələlər üzrə Məcəllə ilə
- B) normativ aktlarla
- C) konstitusiyanın müvafiq maddələri ilə**
- D) parlamentin qərarları ilə
- E) Ali Məhkəmənin qərarları ilə

**44) Sual:**Xarici məsələlər sahəsində gündəlik rəhbərliyi həyata keçirir:

- A) parlament komissiyasının rəhbəri

- B) departament rəhbəri
- C) hökumət başçısı
- D) dövlət başçısı
- E) xarici işlər naziri

**45) Sual:**Dövlətin xarici məsələlər üzrə ixtisaslaşmış orqanlarının fəaliyyəti tənzimlənir:

- A) dövlətlərin konstitusiyaları
- B) cavab variantlarının hamısı düzgündür**
- C) normativ aktlar
- D) hökumət qətnamələri
- E) idarədaxili sərəncamlar

**46) Sual:**Fransada XİN başqa adı necədir?

- A) Forin ofis
- B) Duma
- C) Palata
- D) Ke d'Orse**
- E) Dauninq-street

**47) Sual:**Fransa XİN qeyri-rəsmi adı nə ilə bağlıdır?

- A) yerləşdiyi ərazinin adı ilə**
- B) ilk xarici işlər nazirinin soyadı ilə
- C) ilk Fransa baş nazirinin adı ilə
- D) əvvəllər yerləşdikləri ərazinin adı ilə
- E) XİN ilk ziyarət edən əcnəbi diplomatın adı ilə

**48) Sual:**XİN nazirliyinin tərkibinə daxil deyil:

- A) konsulluqlar
- B) Mərkəzi aparat
- C) parlamentin xarici məsələlər üzrə komitəsi**
- D) diplomatik nümayəndəliklər
- E) səfirliklər

**49) Sual:**XİN əsas funksiyalarına daxil deyil:

- A) hökuməti ölkədən kənarada təmsil etmək
- B) xarici siyasətlə bağlı arxivlərin hazırlanması
- C) dövlət adından digər dövlətlərlə danışıqlar aparmaq
- D) beynəlxalq tədbirlərdə iştirak etmək
- E) beynəlxalq müqavilələri ratifikasiya etmək**

**50) Sual:**Müəyyən ölkələr üzrə xarici məsələlərə cavabdeh olan XİN qurumu necə adlanır:

- A) lokal şöbələr
- B) üstqürüm komitələri
- C) düzgün cavab variantı yoxdur
- D) regional idarələr**



E) katiblik

**51) Sual:**XİN funksional idarələr bölməsinə daxil deyil:

- A) ərazi-əməliyyat departamentləri
- B) tədbirlərin planlaşdırılması üzrə idarə
- C) mədəniyyət əlaqələri məsələləri üzrə idarə
- D) cavab variantlarının hamısı düzgündür
- E) ümumbeynəlxalq və qlobal problemlər üzrə idarə

**52) Sual:**Aşağıdakılardan hansı digərləri ilə eyni fəaliyyət bölməsinə daxil deyil:

- A) diplomatik kuryer
- B) şifrələmə
- C) protokol şöbəsi
- D) cavab variantlarının hamısı düzgündür
- E) kargüzarlıq

**53) Sual:**XİN rəhbərliyinə fərdi olaraq cavabdehdir:

- A) nazir müavini
- B) dövlət başçısı
- C) baş katib
- D) departament rəhbəri
- E) nazir

**54) Sual:**XİN kollegiyasının səlahiyyət çərçivələrini qeyd edin:

- A) qərar qəbuledici
- B) məsləhətverici
- C) təyinedici
- D) məcburedici
- E) əlaqələndirici

**55) Sual:**XİN kollegiyasının üzvlərinə aid deyil:

- A) nazir müavinləri
- B) düzgün cavab variantı yoxdur
- C) bəzi departament rəisləri
- D) inzibati şöbənin əməkdaşları
- E) nazir

**56) Sual:**XİN nazir müavinlərinin səlahiyyətlərinə daxil deyil:

- A) dövlətin xarici siyasi xəttini müəyyən etmək
- B) xaricdəki səfirliklərin fəaliyyətinə rəhbərlik etmək
- C) başqa dövlətlərin səfirləri gündəlik əlaqə saxlamaq
- D) ərazi-əməliyyat idarələrə rəhbərlik etmək
- E) funksional idarələrə rəhbərlik etmək

**57) Sual:**ərazi-əməliyyat idarələrinin funksiyalarına daxil deyil:

- A) müəyyən ölkələr qrupunda baş verən mühüm hadisələrlə barədə rəhbərliyi məlumatlandırmaq
- B) konkret ölkələr qrupundan əldə olunmuş məlumatları sistemləşdirmək və təhlil etmək
- C) XİN ümumi fəaliyyət dairəsini müəyyən etmək
- D) konkret ölkələr qrupu ilə bağlı təkliflər hazırlamaq
- E) konkret ölkələr qrupu ilə məşğul olurlar

**58) Sual:**Aşağıdakılar hansı idarənin funksiyalarına daxildir: 1. öz fəaliyyətini XİN-in başqa diplomatik bölmələri və xarici siyasətlə bağlı olan dövlət idarələri ilə uzlaşdırır 2. müxtəlif sorğulara, xarici səfirliklərin müraciətlərinə reaksiya verir 3. sərəncam dairəsinə aid olan ölkələrdəki diplomatik nümayəndəliklərə rəhbərlik edirlər

- A) ali rəhbərlik
- B) inzibati
- C) baş katiblik
- D) təsərrüfat
- E) ərazi-əməliyyat

**59) Sual:**Azərbaycan Respublikasında XX əsrin 90-cı illərində bu adda ərazi-əməliyyat idarəsi mövcud deyildi:

- A) Asiya və Sakit okean ölkələri idarəsi
- B) Yaxın Şərq ölkələri idarəsi
- C) Amerika ölkələri idarəsi
- D) Qərbi Avropa ölkələri idarəsi
- E) MDB və Şərqi Avropa ölkələri idarəsi

**60) Sual:**Parlamentin xarici siyasi funksiyalarına daxil deyil:

- A) beynəlxalq müqavilələri ratifikasiya edirlər
- B) konsulları təyin edirlər
- C) xarici işlər üzrə komissiyaları fəaliyyət göstərir
- D) başqa ölkələrin palamentlərinə müraciət edirlər
- E) cavab variantlarının hamısı düzgündür

**61) Sual:**Xarici məsələlər üzrə mərkəzi dövlət orqanları arasında ikinci hansıdır:

- A) parlament
- B) xarici işlər nazirliyi
- C) konsulluq
- D) səfirlik
- E) dövlət başçısı

**62) Sual:**Parlamentin xarici siyasi funksiyalarına daxil deyil:

- A) hər b və sülh məsələləri
- B) hökumətin fəaliyyəti ilə bağlı hesabatları dinləyir
- C) gündəlik olaraq səfirlərin fəaliyyətlərini izləyirlər
- D) hesabatla bağlı xüsusi qətnamələr qəbul edirlər
- E) parlamentlərarası əməkdaşlığı həyata keçirirlər

**63) Sual:**XİN rəhbərliyinə daxil deyil:

- A) kollegiya (şura üzvləri)
- B) konsullar**
- C) nazir müavinləri
- D) departament başçıları
- E) nazir

**64) Sual:**Mütləq monarxiyalarda xarici məsələlərdə ali dövlət orqanını qeyd edin:

- A) kral
- B) sultan
- C) imperator
- D) cavab variantlarının hamısı düzgündür**
- E) şax

**65) Sual:**Qədim Romada sülh və hər b məsələləri ilə məşğul olurdu:

- A) hökmdar
- B) xalq tribunu
- C) konsullar
- D) xalq yığıncağı
- E) senat**

**66) Sual:**Dövlət departamenti qurumu hansı ölkəyə aiddir:

- A) Fransa
- B) ABŞ**
- C) Çin
- D) Rusiya
- E) Türkiyə

**67) Sual:**Ümumi siyasi rəhbərliyi keçirən xarici əlaqələr üzrə dövlət orqanlarına daxil deyil:

- A) ali qanunverici orqan
- B) xarici işlər naziri
- C) hökumət
- D) konsulluq**
- E) dövlət başçısı

**68) Sual:**Xarici məsələlər əsasən qanunverici orqanlara həvalə edilən orta əsr dövlətini qeyd edin:

- A) Genuya
- B) Göytürk imperiyası
- C) Ərəb Xilafəti
- D) Bizans
- E) Vatikan**

**69) Sual:**ABŞ-da xarici siyasət qurumları ilə bağlı Barak Obama administrasiyasının planlarına daxildir:

- A) xarici xidmət sahəsinin əməkdaşlarının sayını artırmaq**
- B) xarici xidmət sahəsinin əməkdaşlarının sayını azaltmaq

- C) əvvəlki administrasiya dövründən qalmış səfirlərin hamısını yeniləri ilə əvəz etmək
- D) düzgün cavab variantı yoxdur
- E) vitse-prezidentin xarici siyasətdə səlahiyyətlərini artırmaq

**70) Sual:** Azərbaycanın beynəlxalq lahiyələrinə aid deyil:

- A) Bakı-Tbilisi-Ceyhan
- B) Bakı-Tbilisi-Ərzurum
- C) Bakı-Təbriz-Bağdad
- D) Bakı-Tbilisi-Qars
- E) cavab variantlarının hamısı düzgündür

**71) Sual:** Azərbaycanın Xarici İşlər naziri:

- A) G. Əsgərova
- B) S.Seyidov
- C) F.Sadıxov
- D) T.Quliyev
- E) E.Məmmədyarov

**72) Sual:** Minsk qrupunun həmsədrələrinin təmsil etdiyi dövlətlərə aid deyil:

- A) Fransa
- B) Norveç**
- C) düzgün cavab variantı yoxdur
- D) ABŞ
- E) Rusiya

**73) Sual:** ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsi ilə bilavasitə məşğul olan qurumu adlanır:

- A) Kiyev birliyi
- B) Kişinyov komissiyası
- C) Xelsinki komitəsi
- D) Minsk qrupu**
- E) Haaqa məhkəməsi

**74) Sual:** Müasir dövrdə ABŞ xarici siyasətini qiymətləndirərkən hansı ifadədən istifadə edir:

- A) «ağıllı qüvvə»**
- B) «sonadək mübarizə»
- C) «daima irəli»
- D) «hərbi güclə təzyiq»
- E) «neytrallıq»

**75) Sual:** Hal-hazırda ABŞ dövlət katibi:

- A) Ariel Koen
- B) Kondoliza Rays
- C) Hillari Klinton**
- D) Antonii İden
- E) Madlen Olbrayt

**76) Sual:** Vatikanın ali diplomatı necə adlanır?

- A) konsul
- B) arxiyepiskop
- C) leqat
- D) kardinal
- E) nunsi

**77) Sual:** Etimadnamənin qəbulu baş vermədən də səfirlərə fəaliyyət imkan verən dövlət:

- A) Albaniya
- B) Moldova
- C) Çili
- D) Böyük Britaniya
- E) Rusiya

**78) Sual:** Böyük Britaniyada səfirlərə hansı güzəşt tətbiq edilir:

- A) etimadnaməni təqdim etmədən fəaliyyətə başlamaq
- B) ABŞ səfirlərinə hərbi zonalara daxilolma
- C) diplomatik pasport almamaq
- D) etimadnaməni internet vasitəsilə təsdiqləmək
- E) aqreman sorğusu olmadan vəziyyəyə təsdiq edilmək

**79) Sual:** Fransanın təhlükəsizliyinin əsas təməllərindən biri:

- A) MDB
- B) Almaniya-Fransa-Rusiya üçbucağı
- C) NATO
- D) ASEAN
- E) Varşava paktı

**80) Sual:** Fransa xarici siyasətdə nəyə can atır:

- A) ABŞ-dan asılı olmaq
- B) Çinlə müttəfiqliyə
- C) təcrid olunmaya
- D) Böyük Britaniya ilə müttəfiqliyə
- E) müstəqil rol oynamağa

**81) Sual:** A. Jüppe zəif siyasət olaraq nəyi qiymətləndirmişdi:

- A) hərbi diplomatiya
- B) prinsiplərsiz diplomatiya
- C) təhdid diplomatiyası
- D) mənəvi diplomatiya
- E) subyektiv diplomatiya

**82) Sual:** Müasir dövrdə diplomatiyada hansı görüşlərin əhəmiyyəti artır?

- A) xarici işlər nazirlərinin

- B) xarici işlər üzrə ekspertlərin
- C) səfirlərin qəbullarının
- D) dövlət rəhbərlərinin görüşlərinin**
- E) xalq diplomatiyasının

**83) Sual:**Səfirləri Bizansın paytaxtına çətin və uzun yolla aparılmasının səbəbi:

- A) danışıqlara yorğun gəlmələri üçün
- B) yolboyu səfirlərin sirlərini öyrənmək üçün
- C) düzgün cavab versiyası yoxdur
- D) onların bura hücum etməkdən çəkəndirmək üçün**
- E) səfirləri qəfil hücumlardan sığortalmaq üçün

**84) Sual:**Qədim Romanın zəngin diplomatik irsindən ən çox bəhrələnən orta əsr dövləti:

- A) Bizans**
- B) Ərəb Xilafəti
- C) Frank dövləti
- D) Göytürk imperiyası
- E) Girdıman dövləti

**85) Sual:**Hansı qədim dövlətdə ritorika-diplomatik məktəblər mövcud idi?

- A) Yunanıstanda
- B) Şumerdə
- C) Romada**
- D) Mannada
- E) Misirdə

**86) Sual:**Qədim Roma Senatının səlahiyyətlərinə aid deyildi:

- A) xarici siyasət
- B) səfirlərin göndərilməsi
- C) düzgün cavab versiyası yoxdur
- D) səfirlərin qəbulu
- E) daxili siyasət**

**87) Sual:**Qədim Romada ən yüksək statuslu səfirlər adlanırdı:

- A) oratorlar
- B) leqatlar**
- C) proksenlər
- D) plebeylər
- E) nunsilər

**88) Sual:**Qədim Romada müharibə elan etməyin rəmzi nə idi?

- A) sülh müqaviləsinin nizəyə sancılması
- B) əcnəbi səfirin edamı
- C) düşmənin ərazisinə ölümcül yaralanmış iti atmaq
- D) ucu yandırılmış qanlı ox**

E) kahinin lənət yağdırması

**89) Sual:**Fetsialların vəzifələrinə aid deyildi:

- A) səfirləri təyin etmək
- B) tayfalararası münaqişələri tənzimləmlək
- C) beynəlxalq müqavilələri tənzimləmək
- D) müharibə elan etmək
- E) sülh bağlamaq

**90) Sual:**Qədim Romada mülki funksiyaları olan kahin kollegiyası adlanırdı:

- A) prokseniya
- B) respublika
- C) fetsiallar
- D) iyerarxiya
- E) kapitoliy

**91) Sual:**Səfirin hesabatını kim tənqid edə bilərdi?

- A) hökmdarın məsləhətçiləri
- B) senatorlar
- C) hökmdar
- D) yalnız səfirlər kollegiyası
- E) istənilən şəhər vətəndaşı

**92) Sual:**Vəzifəsini uğurla bitirən səfirlərə doğma şəhərdə ən böyük mükafat nə idi?

- A) daha yüksək vəzifə
- B) dəfnə tacı ilə fəxri naharda iştirak etmək
- C) yeni ev
- D) hökmdardan böyük ənam
- E) daha böyük dövlətə səfir təyinatı

**93) Sual:**Qədim Yunanıstanda səfirlər öz məqsədlərini harada açıqlayırdılar?

- A) senatda
- B) hökmdarın qəbulunda
- C) ziyafətdə
- D) xalq yığıncağında
- E) düzgün cavab variantı yoxdur

**94) Sual:**Proksenlərə verilən zəmanət məktubu necə adlanırdı?

- A) simbola
- B) preambula
- C) verdikt
- D) ultimatum
- E) diploma

**95) Sual:**Proksenə digər əcnəbilərə nisbətən hansı güzəştlər tətbiq olunurdu?

- A) ticarət sahəsində
- B) məhkəmə sahəsində
- C) cavab versiyalarının hamısı düzgündür
- D) fəxri imtiyazlar sahəsində
- E) vergilər sahəsində

**96) Sual:** Proksen kimlərdən seçilirdi?

- A) yerli vətəndaşlardan
- B) qullardan
- C) din xadimlərindən
- D) demosdan
- E) hörmətli əcnəbilərdən

**97) Sual:** Prokseniyanın mənası:

- A) himayədarlıq
- B) qonaqpərvərlik
- C) səfər
- D) nəzakətlik
- E) etibarlıq

**98) Sual:** Yunanıstanda beynəlxalq əlaqələrin qədim forması necə adlanır?

- A) polis
- B) aqora
- C) ays
- D) prokseniya
- E) evrika

**99) Sual:** XVIII əsrin sonları Çinə təyin olunmuş yeni İngiltərə səfirinin imperator sarayında rəsmi mərasimdən qaçmasının səbəbi?

- A) həyatına təhlükə olduğu üçün
- B) çinlilərin ingilis dilində danışa bilmədikləri üçün
- C) çin mətbəxindən ehtiyatlandığı üçün
- D) yerli protokola görə, o, çin imperatoru qarşısında dizi üstə durmalı idi
- E) ingilis bayrağı tərsinə asıldığı üçün

**100) Sual:** Yeni səfir rəsmi olaraq vəzifəsinə başlamış hesab olunur:

- A) etimadnaməsi qəbul edildikdən sonra
- B) öz dövlət başçısı ilə görüşdükdən sonra
- C) protokol şöbəsinin müdiri ilə görüşdən sonra
- D) xarici işlər naziri ilə görüşdükdən sonra
- E) aqreman sorğusu qəbul edildikdən sonra

**101) Sual:** Etimadnamənin təqdim edilməsi mərasiminin gecikdirilməsi səbəblərinə aiddir:

- A) dövlət başçısının vəfatı
- B) uzunmüddətli bayram günləri



- C) cavab variantlarının hamısı düzgündür
- D) təbii qəzalar
- E) uzunmüddətli matəm günləri

**102) Sual:**Yeni səfirin xarici işlər naziri ilə ilk görüşə aid deyil:

- A) səfirə nazirlə görüşün tarixi və vaxtı barədə əvvəlcədən məlumat verilir
- B) nazir dövlət başçısı ilə görüşü təşkil etməkdə yardımçı olacağını bildirir
- C) nazirə əvvəlki səfirin geri çağırılma sənədinin nüsxəsi verilir
- D) nazirə etimadnamənin nüsxələri verilir
- E) bir qayda olaraq, görüş 3 saata yaxın davam edir

**103) Sual:**Yeni gəlmiş əcnəbi səfir ilk vizitini hara edir:

- A) baş nazirə
- B) XİN protokol şöbəsinə**
- C) qohumlarına
- D) prezident aparatına
- E) parlamentə

**104) Sual:**Yeni səfirin hava limanında KİV verdiyi bəyanat üçün xas deyil:

- A) əvvəlcədən hazırlanır
- B) ümumi məsələlərdən bəhs edir
- C) siyasi problemlərə toxunmur
- D) səfirin fəaliyyət proqramı açıqlanır**
- E) mübahisəli məsələlərdən qaçır

**105) Sual:**Hava limanında fəxri qonaqlar üçün məkan adlanır:

- A) VIP**
- B) BP
- C) TET
- D) XY
- E) OK

**106) Sual:**Yeni səfiri hava limanında qarşılayır:

- A) protokol şöbəsinin nümayəndəsi
- B) səfirliyin işlər üzrə müvəkkili
- C) cavab variantlarının hamısı düzgündür**
- D) XİN nümayəndəsi
- E) səfirliyin yüksək vəzifəli diplomatları

**107) Sual:**Yeni səfirin gəlişi ilə bağlı əcnəbi nümayəndəlik protokol şöbəsinə məlumat vermir:

- A) gəlişin tarixi haqqında
- B) gəlişin vaxtı haqqında
- C) gəlişin yeri haqqında
- D) düzgün cavab versiyası yoxdur
- E) hansı dövlətin ərazisindən tranzitlə keçəcəyi barədə**

**108) Sual:**Diplomat Stretford-Kanningqə Rusiyanın aqreman verməməsini həmin diplomatın sonralar hansı müharibənin qızıışmasında iştirakı ilə əlaqələndirirlər?

- A) Rusiya-Çin müharibəsinin
- B) Rusiya-Türkiyə müharibəsinin**
- C) Rusiya-Prussiya müharibəsinin
- D) Rusiya-İran müharibəsinin
- E) Şimal müharibəsinin

**109) Sual:**İngilis diplomatının aqreman sorğusunu rədd cavabını rus çarı ! Nikolay necə yumşaltmağa hazır idi?

- A) həmin namizədə pul mükafatı verməklə
- B) ingilis tacirlərinə gömrük güzəştləri vasitəsilə
- C) nigah diplomatiyası yolu ilə
- D) Rusiyanın ən ali ordenlərindən birini həmin namizədə bəxş etməklə**
- E) Fransanın vasitəçiliyi ilə

**110) Sual:**Rus çarı ingilis diplomatı Stretford-Kanningqə aqreman verməkdən niyə imtina etdi?

- A) Türkiyə və Yunanıstanda antirus intriqalarına görə**
- B) aqreman sorğusunda məlumatların dolğun olmadığına görə
- C) rəqib namizədə rəğbəti olduğu üçün
- D) rusdaxili intriqalara görə
- E) şəxsi ədavətə görə

**111) Sual:**Aqreman sorğusuna aiddir:

- A) müsbət cavab alındıqda sorğunun məzmunu ictimaiyyətə açıqlanır
- B) mənfi cavab alındıqda sorğunun məzmunu ictimaiyyətə açıqlanır
- C) istənilən halda cavab məxfi saxlanılır**
- D) bilavasitə dövlət başçısının adına ünvanlanır
- E) mənfi cavab parlament səviyyəsində ciddi müzakirələrə səbəb olur

**112) Sual:**Ölkələr arasında münasibətlərin səviyyəsini nümayiş etdirən elementlərdən biri:

- A) aqremandakı namizəd haqqında informasiyanın dolğunluğu
- B) titulların rəsmi sənədlərdə düzgün qeyd edilməsi səviyyəsi
- C) düzgün cavab versiyası yoxdur**
- D) aqremanın hansı dildə yazılması
- E) aqremana cavab verilmə müddəti

**113) Sual:**Aqremana cavab hansı müddət ərzində verilməlidir?

- A) bir ay ərzində
- B) mümkün qədər tez**
- C) bir həftə ərzində
- D) mümkün qədər gec
- E) cavaba ehtiyac yoxdur

**114) Sual:**əcnəbi namizədin səfir qismində təyinatına razılıq adlanır:

- A) nota
- B) ultimatum
- C) simbola
- D) aqreman**
- E) attaşə

**115) Sual:**Aşağıdakılardan hansı liderlik keyfiyyətlərinə malik deyildi:

- A) Çörçill
- B) XVI Lüdoviq**
- C) Teymurləng
- D) de Qoll
- E) Heydər Əliyev

**116) Sual:**Aşağıda sadalananlar hansı vərdişin cəhətləri hesab edilir: 1. Mehribanlıq. 2. Nəzakətli. 3. Həyatsevər 4. Anlayışlı

- A) insanları cəlb etmək bacarığı**
- B) müstəqil düşüncə
- C) daxili yazışma
- D) müşahidə və təhlil
- E) təmizkarlıq

**117) Sual:**diplomatin təmizkarlıq vərdişinə nə daxildir

- A) geyim
- B) prinsipiallıq
- C) səliqəlilik
- D) işgüzar dürüstlük
- E) cavab variantlarının hamısı düzgündür**

**118) Sual:**Müşahidə və təhliletmə vərdişinə daha tez yiyələnirlər:

- A) oturaq iş reciminə meyilli
- B) eyni fəaliyyətdən bezməyənlər
- C) səbrli adamlar
- D) cavab variantlarının hamısı düzgündür**
- E) bir məsələ üzərində diqqətini cəmləşdirməyi bacaranlar

**119) Sual:**Təmsilçilik vərdişinin cəhətlərinə daxil deyil:

- A) üzdə olmaq bacarığı
- B) publika qarşısında çıxış etmək
- C) daxili yazışma qaydalarını bilmək
- D) fikrini aydın izah etmək
- E) istədiyini qarşı tərəfin başa düşücəyi şəkildə çatdırmaq

**120) Sual:**Kommunikativ vərdişin şərhinə daxil deyil:

- A) qaşqabaqlı olmamaq

- B) susmağa üstünlük verməlidir
- C) söz ehtiyata malik olmaq
- D) ünsiyyətdən qaçmamalı
- E) söz ehtiyatından səmərəli istifadə etmək

**121) Sual:**Sadalanmalar hansı qrup biliklərə aiddir: 1. maliyyə və beynəlxalq ticarət bilikləri 2. mükəmməl səviyyədə xarici dilləri bilmək 3. beynəlxalq hüquq sahəsində biliklər

- A) öyrənilməsi mümkün olan biliklər qrupuna
- B) şəxsi keyfiyyətlərə
- C) fitri istedad tələbə edən biliklər sahəsi
- D) düzgün cavab variantı yoxdur
- E) peşəkar vərdişlər bölməsinə

**122) Sual:**Diplomatın KİV-lə təmas formalarına aid deyil:

- A) mətbuat konfransları
- B) brifinqlər
- C) bəyanatlar
- D) ətraflı hesabat
- E) müsahibələr

**123) Sual:**Diplomatın mütləq bilməli lazım olduğu beynəlxalq sahəyə dair biliklərə daxil deyil:

- A) beynəlxalq ticarət
- B) beynəlxalq təşkilatlar
- C) beynəlxalq protokol
- D) düzgün cavab variantı yoxdur
- E) beynəlxalq hüquq

**124) Sual:**Öz ölkəsi haqqında biliklərə daxildir:

- A) coğrafiya
- B) tarix
- C) cavab variantlarının hamısı düzgündür
- D) mədəniyyət
- E) iqtisadi inkişaf və problemlər

**125) Sual:**Diplomatın fəaliyyətinin mühüm hissəsi keçir:

- A) kütlə qarşısında çıxışlarda
- B) masa arxasında
- C) televiziya verilişlərində
- D) müsahibələr verməklə
- E) düzgün cavab variantı yoxdur

**126) Sual:**Nizam əl-Mülk hansı dövlətdə vəzir vəzifəsində çalışmışdı:

- A) Səlcuq
- B) Qaraxanilər
- C) Elxanilər

- D) Hülakülər
- E) Səfəvilər

**127) Sual:**Orta əsrlər dövrünün diplomatının keyfiyyətlərinə aid deyil:

- A) gözəl rəqs etmək
- B) qadınların xoşuna gəlmək
- C) incə zarafat etmək
- D) kart oynamaq
- E) elmi yeniliklərdən xəbərdar olmaq

**128) Sual:**Kütləni, camaatı inandırmaq keyfiyyəti hansı dövrün diplomatına lazım idi:

- A) XVIII əsr
- B) Ərəb Xilafəti
- C) Orta əsr Vatikan diplomatlarına
- D) Qədim Yunanıstan
- E) Yeni dövr

**129) Sual:**Xarici yazışma sənədlərinə aid deyil:

- A) notalar
- B) ərizələr
- C) ətraflı hesabat
- D) məktublar
- E) memorandum

**130) Sual:**Daxili xidmət sənədlərinə aid deyil:

- A) xasiyyətnamələr
- B) memorandum
- C) siyasi məktublar
- D) təkliflər
- E) arayışlar

**131) Sual:**Xarici yazışma sənədlərinə xas deyil:

- A) birmənalılıq
- B) cavab variantlarının hamısı düzgündür
- C) təmkinlilik
- D) spesifik terminlər biliyi
- E) ehtiyatlılıq

**132) Sual:**Daxili xidmət sənədlərinə xas deyil:

- A) düzgün cavab variantı yoxdur
- B) lakoniklik
- C) aydınlıq
- D) birmənalılıq
- E) ehtiyatlılıq

**133) Sual:**Qərb diplomatiyasında diplomatiyada dürüstlüyü inkar edən italyan diplomat kimdir?

- A) Makiavelli
- B) Nikolson
- C) Dizraeli
- D) F.Kalyer
- E) Çesterton

**134) Sual:**Fransua Kalyer hansı hökmdarın katibi vəzifəsində çalışmışdı:

- A) XVI Lüdoviq
- B) II Karl
- C) XIV Lüdoviq
- D) I Fransisk
- E) III Eduard

**135) Sual:**Yeni səfiri təyin edərkən hökmdarlara tələsməməyi tövsiyə edən mütəfəkkir kim idi:

- A) Nizami Gəncəvi
- B) Yusif Balasaqunlu**
- C) Nizam əl-Mülk
- D) F.Kalyer
- E) Nəsrəddin Tusi

**136) Sual:**Nikolson hansı əsərin müəllifidir?

- A) «Diplomat»
- B) «Diplomatik lüğət»
- C) «Maraqlar şöbəsi»
- D) «Hökmdar»
- E) «Florensiya gündəliyi»

**137) Sual:**Nikolo Makiavelli hansı əsərin müəllifidir?

- A) «Siyasət»
- B) «Mübarizə»
- C) «Diplomat»
- D) «Hakimiyyət»
- E) «Hökmdar»

**138) Sual:** Siyasətnamə əsərinin müəllifi kimdir:

- A) Yusif Balasaqunlu
- B) Nizam əl-Mülk**
- C) Ottaviano Maco
- D) Şəmsəddin Eldəniz
- E) əl-Biruni

**139) Sual:**Nikolsona görə, diplomat üçün ən mənfi keyfiyyət hansıdır:

- A) yalançılıq
- B) səliqəsizlik**

- C) kobudluq
- D) əsəbilik
- E) şöhrətpərəstlik

**140) Sual:** Qərb diplomatiyasında ilk dəfə dürüslüyün tərəfdarı kimi çıxış etdi:

- A) Nikolson
- B) Maco
- C) Makiavelli
- D) Kalyer**
- E) Quqo Qrosi

**141) Sual:** Nikolsona görə, XVI-XVIII əsrlərdə diplomat sözü hansı sözlə eyniləşdirilmişdi

- A) centlmen
- B) zadəgan
- C) fırlıdaqçı, yalançı
- D) əsgər
- E) alim

**142) Sual:** Makiavellizm anlayışının mənası nədir:

- A) Məqsədə çatmaq üçün həm xeyir, həm şərddən istifadə etmək
- B) Diplomat öz fəaliyyətində dürüst olmalıdır
- C) Diplomatların kəşfiyyat xarakterli fəaliyyəti
- D) Səfirlərin vahid nöqtədən çıxış etməsi
- E) Diplomat dini baxışlardan uzaq olmalıdır

**143) Sual:** Ottaviano Maconun fikrinə görə, diplomat latın və yunan dillərindən başqa, hansı dilləri bilməli idi:

- A) ispan, ingilis, ərəb
- B) alman, fransız, çin
- C) rus, türk, macar
- D) kelt, ərəb, ispan
- E) fransız, ispan, türk**

**144) Sual:** Gözəl rəqs etmək, söhbət etmək, qadınları cəlb etmək - bu keyfiyyətlər hansı dövrün diplomatlarına xas keyfiyyətlərdir:

- A) Qədim dünya
- B) Orta əsrlər**
- C) XX əsr
- D) Ən yeni tarix
- E) Müasir dövrdə

**145) Sual:** Səfirləri Bizansın paytaxtına çətin və uzun yolla aparılmasının səbəbi:

- A) danışıqlara yorğun gəlmələri üçün
- B) yolboyu səfirlərin sirlərini öyrənmək üçün
- C) düzgün cavab versiyası yoxdur

- D) onların bura hücum etməkdən çəkəndirmək üçün
- E) səfirləri qəfil hücumlardan sığortalmaq üçün

**146) Sual:**Qədim Romanın zəngin diplomatik irsindən ən çox bəhrələnən orta əsr dövləti:

- A) Bizans
- B) Ərəb Xilafəti
- C) Frank dövləti
- D) Göytürk imperiyası
- E) Girdıman dövləti

**147) Sual:**Hansı qədim dövlətdə ritorika-diplomatik məktəblər mövcud idi?

- A) Yunanıstanda
- B) Şumerdə
- C) Romada
- D) Mannada
- E) Misirdə

**148) Sual:**Qədim Roma Senatının səlahiyyətlərinə aid deyildi:

- A) xarici siyasət
- B) səfirlərin göndərilməsi
- C) düzgün cavab versiyası yoxdur
- D) səfirlərin qəbulu
- E) daxili siyasət

**149) Sual:**Qədim Romada ən yüksək statuslu səfirlər adlanırdı:

- A) oratorlar
- B) leqatlar
- C) proksenlər
- D) plebeylər
- E) nunsilər

**150) Sual:**Qədim Romada müharibə elan etməyin rəmzi nə idi?

- A) sülh müqaviləsinin nizəyə sancılması
- B) əcnəbi səfirin edamı
- C) düşmənin ərazisinə ölümcül yaralanmış iti atmaq
- D) ucu yandırılmış qanlı ox
- E) kahinin lənət yağdırması

**151) Sual:**Fetsialların vəzifələrinə aid deyildi:

- A) səfirləri təyin etmək
- B) tayfalararası münaqişələri tənzimləmək
- C) beynəlxalq müqavilələri tənzimləmək
- D) müharibə elan etmək
- E) sülh bağlamaq



**152) Sual:**Qədim Romada mülki funksiyaları olan kahin kollegiyası adlanırdı:

- A) prokseniya
- B) respublika
- C) fetsiallar
- D) iyerarxiya
- E) kapitoliy

**153) Sual:**Səfirin hesabatını kim tənqid edə bilərdi?

- A) hökmdarın məsləhətçiləri
- B) senatorlar
- C) hökmdar
- D) yalnız səfirlər kollegiyası
- E) istənilən şəhər vətəndaşı

**154) Sual:**Vəzifəsini uğurla bitirən səfirlərə doğma şəhərdə ən böyük mükafat nə idi?

- A) daha yüksək vəzifə
- B) dəfnə tacı ilə fəxri naharda iştirak etmək
- C) yeni ev
- D) hökmdardan böyük ənam
- E) daha böyük dövlətə səfir təyinatı

**155) Sual:**Qədim Yunanıstanda səfirlər öz məqsədlərini harada açıqlayırdılar?

- A) senatda
- B) hökmdarın qəbulunda
- C) ziyafətdə
- D) xalq yığıncağında
- E) düzgün cavab variantı yoxdur

**156) Sual:**Proksenlərə verilən zəmanət məktubu necə adlanırdı?

- A) simbola
- B) preambula
- C) verdikt
- D) ultimatum
- E) diploma

**157) Sual:**Proksenə digər əcnəbilərə nisbətən hansı güzəştlər tətbiq olunurdu?

- A) ticarət sahəsində
- B) məhkəmə sahəsində
- C) cavab versiyalarının hamısı düzgündür
- D) fəxri imtiyazlar sahəsində
- E) vergilər sahəsində

**158) Sual:**Proksen kimlərdən seçilirdi?

- A) yerli vətəndaşlardan
- B) qullardan

- C) din xadimlərindən
- D) demosdan
- E) hörmətli əcnəbilərdən

**159) Sual:** Prokseniyanın mənası:

- A) himayədarlıq
- B) qonaqpərvərlik
- C) səfər
- D) nəzakətlik
- E) etibarlıq

**160) Sual:** Yunanıstanda beynəlxalq əlaqələrin qədim forması necə adlanır?

- A) polis
- B) aqora
- C) ays
- D) prokseniya
- E) evrika

**161) Sual:** 2003-cü ilin avqust ayında ABŞ-Türkmənistan münasibətlərində gərginliyə nə səbəb olmuşdu:

- A) Türkmənistanın etiraz notası
- B) iki türkmən diplomatının casusluqda ittiham edilərək ABŞ-dan çıxarılması
- C) Türkmənistan hökumətinin ABŞ səfirliyini iqamətgahından zorla çıxarmaq cəhdləri
- D) ABŞ diplomatının daxili işlərə qarşımaqla ittiham edilməsi
- E) səfirlik binasının amerikalılar tərəfindən bines məqsədləri ilə istifadəsi

**162) Sual:** 1808-ci ildə ingilis hökuməti nəyə görə ispan diplomatının nökrini həbsdən azad edir:

- A) icazəsiz səfirliyə daxil olub həbsi həyata keçirdikləri üçün
- B) günahı sübut olunmadığı üçün
- C) ölkələrarası gərginliyi azaltmaq üçün
- D) uzunmüddətli məhkəmə prosesindən çəkinərək
- E) ispan dillə mətbuatın təzyiqi altında

**163) Sual:** 1808-ci ildə Londondakı ispan diplomat nökrinin həsb edilməsinə nəyə görə etiraz etdi?

- A) nökrü günahsız olduğu üçün
- B) ispan hökumətinin hərbi üstünlüyünə arxalanaraq
- C) bunu şəxsi təhqir kimi qəbul etdiyi üçün
- D) nökrin himayəsində azyaşlı uşağın olduğuna görə
- E) həbsin səfirliyin binasında baş verdiyi üçün

**164) Sual:** Diplomatin hüququ yoxdur:

- A) şahidlik etməmək
- B) ifadə verməmək
- C) hərbi xidmətdən keçməmək
- D) səfirliyin ərazisini icarəyə vermək

E) vergi ödəməmək

**165) Sual:**Diplomatın hansı azadlığı məhduddur:

- A) ünsiyyət azadlığı
- B) yerdəyişmə azadlığı**
- C) əlaqə azadlığı
- D) ictimai vəzifələrdən azadlığı
- E) hərbi xidmətdən azadlığı

**166) Sual:**Diplomatın ictimai vəzifələrlə statusuna aid deyil:

- A) ictimai işi könüllü olaraq icra edə bilər
- B) bütün ictimai işlərdən azaddır
- C) könüllü olaraq belə ictimai işlərdə iştirak edə bilməz**
- D) hərbi xidmətdən azaddır
- E) qanvermə aksiyasından azaddır

**167) Sual:**İctimai vəzifələrdən azad edilməyə aiddir:

- A) hərbi xidmətdən azad olma**
- B) sərhəddə sənədlərini təqdim etməkdən azad olma
- C) rəhbərliyinə hesabat verməkdən azad olma
- D) tam sərbəst ixrac hüququ
- E) istənilən ərazini ziyarət etmək hüququ

**168) Sual:**Diplomatın cinayət məsuliyyətində toxunulmazlığına aid deyil:

- A) diplomat öz dövlətinin qanunlarına tabe olur
- B) diplomat ən pis halda xaric edilə bilər
- C) cinayət törətdikdə diplomat cinayət məsuliyyətinə cəlb olunmur
- D) diplomat digər vətəndaşlar üçün nəzərdə tutulmuş bir sıra ümumi öhdəliklərdən azaddır
- E) məhkəmədə şahid qismində ifadə verməyə borcludur**

**169) Sual:**Toxunulmazlığın qüvvədə qalması müddətinə aid deyil:

- A) diplomatın səlahiyyət müddətinin bitməsi ilə qüvvədən düşür
- B) diplomat geri çağırıldıqda qüvvədən düşür
- C) diplomat gəlişi barədə məlumat verdiyi andan qüvvəyə minir
- D) diplomat şəxsi işləri ilə məşğul olarkən qüvvədən düşür**
- E) diplomatın ölkəyə daxilolma anından qüvvəyə minir

**170) Sual:**Diplomatın iqtisadi azadlıqlarına aid deyil:

- A) vergi ödənişindən azad olma
- B) cinayət məsuliyyətindən azad olma**
- C) idxal etmək hüququ
- D) ictimai vəzifələrin icrasından azad olma
- E) gömrük rüsumlarının ödənişindən azad olma

**171) Sual:**Səfirliyin əlaqə və ünsiyyət azadlığı sahəsinə daxil deyil:

- A) öz dövlətinin nümayəndələri ilə
- B) üçüncü dövlətlərin nümayəndələri ilə
- C) həmvətənləri ilə
- D) fəaliyyət göstərdiyi dövlətin nümayəndələri
- E) düzgün cavab variantı yoxdur

**172) Sual:**Diplomatın müvafiq toxunulmazlıqlar qrupuna aid deyil:

- A) yazıların toxunulmazlığı
- B) məktublaşmanın toxunulmazlığı
- C) şəxsi toxunulmazlıq
- D) sənədlərin toxunulmazlığı
- E) arxivlərin toxunulmazlığı

**173) Sual:**Səfirliyə icazəsiz daxil olduqda səfirlik əməkdaşının hüququ var:

- A) atəş açmağa
- B) yerli hökumət orqanlarına şikayət etmək
- C) polis məntəqəsinə sığınmaq
- D) KİV-nə müraciət etmək
- E) həmin şəxsi tutaraq dindirmək

**174) Sual:**Hansı dövrlərdə diplomatların xanımlarının diplomatiyada rolu inkar edilirdi?

- A) Qədim Dövr və Orta Əsrlərdə
- B) XX və XXI əsrlərdə
- C) Yeni Dövr və XIX əsrdə
- D) V-X əsrlərdə
- E) Neolit və Mezolit dövrlərində

**175) Sual:**Kontaktın davamlı və möhkəm olması üçün diplomat vaxtaşırı nə edir?

- A) kontaktda olan şəxsi məxfi informasiya ilə təmin edir
- B) kontaktda olan şəxsin şəxsi sirlərini öyrənməyə cəhd edir
- C) kontaktda olan şəxsə əlamətdar günlərdə suvenirilər verir
- D) cavab variantlarının hamısı düzgündür
- E) kontaktda olan şəxsin karyera rəqibləri ilə mübarizə aparır

**176) Sual:**Bəzi hallarda səfirliyin kontaktları hansı qurumun maraqları ilə toqquşa bilər?

- A) Ekologiya nazirliyi
- B) əmək nazirliyi
- C) Sərhəd qoşunları
- D) DİN
- E) MTN

**177) Sual:**Səfirlik daxilində kontaktların sistemləşdirilməsi və əlaqələndirilməsinə ehtiyacın səbəbi:

- A) bürokratik qaydadır
- B) eyni kontakt istiqamətində bir neçə diplomatın çalışmasının qarşısını almaq üçün
- C) rəhbərliyin onlarla tanış olmasını asanlaşdırmaq üçün

- D) diplomat öz kontaktlarını unutmasın deyə
- E) diplomatlar bir-birindən kontaktları «oğurlamasınlar» deyə

**178) Sual:**Diplomat həmvətənlilərin maraqlarını müdafiə edərkən ilk növbədə nəzərə alır:

- A) nüfuz sahibi olan həmvətənlilərinin hüquqlarını
- B) soydaşlarının hüquqlarını
- C) qadın-həmvətənlilərinin hüquqlarını
- D) öz ölkəsinin vətəndaşlarının hüquqlarını**
- E) yetkinlik yaşına çatmayanların hüquqlarını

**179) Sual:**Həmvətənlilərlə əlaqələr daha sıxdır:

- A) konsulluqlarda
- B) yardım fondlarında
- C) ticarət nümayəndəliklərində
- D) XİN-də
- E) səfirliklərdə

**180) Sual:**Diplomat cəmiyyətin digər qrupları kontaktlar qurarkən hansı amilləri nəzərə almır:

- A) onların təsir dairəsini
- B) düzgün cavab variantı yoxdur
- C) qrupun rəsmi qeydiyyatdan keçmiş üzvlərinin sayını
- D) çalışdığı ölkədə həmin qrupun nüfuzu
- E) təmsil etdiyi dövlətin siyasi xəttində qrupun önməlik dərəcəsi

**181) Sual:**Diplomatın cəmiyyətin digər qrupları ilə kontaktlarına aid deyil:

- A) ekoloji təşkilatlar
- B) qadın təşkilatları
- C) hərbcilər
- D) həmkarlar ittifaqları
- E) KİV-lə əlaqələr

**182) Sual:**Bir çox ölkələrdə iqtisadi ilə yanaşı, mühüm siyasi rola malik təşkilat:

- A) maraqlar üzrə klublar
- B) həmkarlar ittifaqları**
- C) idmançılar birlikləri
- D) qadın təşkilatları
- E) fanatlar qrupları

**183) Sual:**Səfirin yerli ziyalılarla görüşlərinin ölkənin bütün vətəndaşlarının gözündə nüfuzunun artmasının səbəbi nədir?

- A) ziyayılarla ünsiyyət səfirdən daha böyük bacarıq və bilik tələb edir
- B) düzgün cavab variantı yoxdur
- C) bu cür görüşlər mütləq televiziya vasitəsilə geniş şəkildə yayımlanır
- D) ziyalılar millətin «siması»dırlar**
- E) cavab variantlarının hamısı düzgündür

**184) Sual:**Çalışdığı ölkənin ziyalıları və mədəniyyət xadimləri ilə yaxın əlaqələrə malik olan səfirimiz kimdir?

- A) Polad Bülbüloğlu
- B) Həsən Həsənov
- C) Məhərrəm Əliyev
- D) Tamerlan Qarayev
- E) Əli Həsənov

**185) Sual:**Digərləri ilə bir kontakt qrupuna daxil deyil:

- A) ziyalılar
- B) elm xadimləri
- C) iş adamları
- D) mədəniyyət nümayəndələri
- E) incəsənət nümayəndələri

**186) Sual:**ABŞ-in harada virtual konsulluğu mövcuddur?

- A) Monakoda
- B) Liverpulda
- C) Şotlandiyada
- D) İrlandiyada
- E) Uelsdə

**187) Sual:**Müasir texnologiyalar səfirliyin konsulluq şöbəsinə hansı fırıldaqın qarşısını almaq imkanı verir?

- A) telefon danışqlarının dinlənilməsinin
- B) pasportlarda qanunsuz dəyişikliklərin**
- C) dövlət rəməzlərinə təhqiramiz münasibətin
- D) cavab variantlarının hamısı düzgündür
- E) saxta nömrələri olan maşınlarla səfirliyin ərazisinə daxilolma cəhdlərinin

**188) Sual:**ABŞ xarici işlər qurumunun sosial təminat sistemi harada yerləşir?

- A) Qvadalaxara
- B) Los-Anjeles
- C) Filadelfiya
- D) Baltimor**
- E) Vaşinqton

**189) Sual:**İnternet texniki cəhətdən səfirliyin hansı fəaliyyətini asanlaşdırıb?

- A) cavab variantlarının hamısı düzgündür**
- B) minlərlə sorğulara əməkdaşların yerinə bir veb-sayt cavab verir
- C) diplomatik əməkdaşlara vəzifə iddialarını nəzərdən keçirmək
- D) əməkdaşlara ödənişləri vaxtında əldə etmək imkanı verir
- E) fırıldaqların qarşısını qısa müddət ərzində almaq

**190) Sual:** Pakistan XİN inzibati katibə tabe olan bölmələrə aid deyil:

- A) səfirlik binası və xüsusi lahiyələr
- B) düzgün cavab variantı yoxdur
- C) Əfqanıstanla iqtisadi əməkdaşlıq təşkilatı
- D) Təhlükəsizlik xidməti
- E) Audit və təftiş

**191) Sual:** Hansı dövrdən başlayaraq diplomatların xanımlarının diplomatiyada vacib rol oynadığı qəbul edilir?

- A) Orta əsrlərdən
- B) Yeni dövrdən
- C) XVIII-ci əsrdən
- D) XX əsrin sonlarından
- E) XIX-cu əsrdən

**192) Sual:** Bunlardan hansı ilə diplomatik kontaklar məhdud xarakter daşıyır:

- A) həmkarlar ittifaqları
- B) ekoloji təşkilatlar
- C) hərbcilər
- D) humanitar ictimai təşkilatlar
- E) qadın təşkilatları

**193) Sual:** Ziyalı və mədəniyyət xadimləri ilə kontaktlara aid deyil:

- A) onlarla görüşlər diplomatın nüfuzunu artırır
- B) bilavasitə təbliğat vasitəsidir
- C) onlarda həyatın müxtəlif sahələri üzrə analitik material var
- D) diplomat öz ölkəsinin imicini yüksəldir
- E) cəmiyyətin digər təbəqələri ilə münasibətlər yaxşılaşır.

**194) Sual:** KİV diplomatın təmsil etdiyi ölkəyə mənfi münasibət nümayiş etdirirsə, diplomat:

- A) hər tənqidi məqaləyə dərhal kəskin reaksiyasını bildirməlidir
- B) KİV-ni məhkəməyə verməlidir
- C) səhvlərini boynuna alıb üzr istəməlidir
- D) səbrli olub, münasibətləri düzəltməyə çalışmalıdır
- E) ittihamedici cavab məqalələri ilə çıxış etməlidir

**195) Sual:** Kütləvi İnformasiya Vasitələri ilə kontaktlar yardımçı olmur:

- A) vaxt və maliyyə vəsaitlərinə qənaət etməyə
- B) informasiyanın məxfiliyini təmin etməyə
- C) əlavə informasiya əldə etməyə
- D) ictimai rəyə təsir etməyə
- E) rəsmi şəkildə deyə bilmədiklərini çatdırmağa

**196) Sual:** Müxalifətlə kontaktlarda nəzərə alınmalıdır:

- A) radikal partiyalarla münasibətlərdə ehtiyatlı olmaq lazımdır

- B) müxalifət nümayəndələri tam obyektiv informasiya çatdırırlar
- C) seçki kampaniyaları zamanı onlarla daha sərbəst şəkildə görüşmək olar
- D) müxalifət nümayəndələri ilə məxfi informasiyanı bölüşmək olar
- E) partiya liderləri partiyanın prinsiplərinə sadıqdırlar

**197) Sual:**Parlament üzvləri ilə kontaktların əhəmiyyətliyinə aid deyil:

- A) hansı qanunların hazırlandığı birinci əldən öyrənmək
- B) ayrı-ayrı parlament komissiya və qruplarının qanunların qəbuluna təsiri var
- C) parlamentdə cəmiyyətin aparıcı qüvvələri təmsil olunur
- D) parlamentdə dövlət işlərinə təsir edən şəxslər var
- E) millət vəkilləri vasitəsi ilə secicilərinə təsir etmək olar

**198) Sual:**Ali səviyyədə kontaktlara təsir edən obyektiv amillərə daxil deyil: I) ölkənin beynəlxalq münasibətlərdə rolu və yeri II) ikitərəfli münasibətlərin vəziyyəti III) ali şəxsi maraqlandırmaq bacarığı IV) diplomatın şəxsi nüfuzu V) ali şəxsin görüşdə maraqlılığı

- A) I və V
- B) II və IV
- C) IV və V
- D) III və IV**
- E) II və V

**199) Sual:**Diplomatik kontakt növlərinə aiddir: I) ali səviyyədə kontaktlar II) müxalifət nümayəndələri ilə kontaktlar III) turistlərlə kontaktlar IV) KİV ilə kontaktlar V) tələbələrle kontaktlar

- A) III, IV və V
- B) I, II və IV**
- C) I, III və V
- D) II, IV və V
- E) I, II və III

**200) Sual:**Diplomatik kontaktlara aid deyil:

- A) dostluq münasibətlərinə çevrilməməlidirlər**
- B) qarşılıqla inam və etibara əsaslanmalıdırlar
- C) daimi xarakter daşıyırlar
- D) səmərəli olmalıdırlar
- E) sistemli şəkildə aparılmalıdırlar

**201) Sual:**İsveçdə etimadnamənin qəbuledilməsi mərasiminə aid deyil:

- A) səfir bir neçə zaldan keçir
- B) kralı üç nəfər müşayiət edir**
- C) onu qofmeysterlər müşayiət edir
- D) tədbirdə hərbi orkestr iştirak edir
- E) səfir tədbirə faytonla gəlir

**202) Sual:**İsveçdə səfir monarxın iqamətgahına yollanır:

- A) şəxsi avtomobilində**



- B) şəxsi təyyarəsində
- C) vertolyotda
- D) monarxın faytonlarından birində**
- E) XİN avtomobilində

**203) Sual:** Monarxiyalı quruluşlu dövlətlərdə etimadnamənin təqdimatı keçirilir:

- A) daha mürəkkəb və təmtəraqlı**
- B) daha sadə
- C) daha demokratik şəkildə
- D) səfirliyin ərazisində
- E) monarxın iştirakı olmadan

**204) Sual:** Dövlət başçısının səfirə verdiyi audiensiyada iştirak edirlər:

- A) dövlət başçısı
- B) xarici işlər naziri
- C) cavab variantlarının hamısı düzgündür**
- D) səfir
- E) baş nazir

**205) Sual:** Etimadnamənin təqdimatı zamanı səfir təqdim etmir:

- A) öz etimadnaməsini
- B) sələfinin geri çağırılma sənədini
- C) söyləyəcək nitqin mətnini
- D) düzgün cavab variantı yoxdur
- E) şəxsiyyət vəsiqəsini**

**206) Sual:** Etimadnamənin təqdimedilməsi mərasiminə aid deyil:

- A) səfirlə dövlət başçısı sinxron hərəkət etməyə çalışırlar
- B) dövlət başçısını yüksək vəzifəli məmurlar müşayiət edir
- C) səfir dövlət başçısını kiçik təzimlə salamlayır
- D) dövlət başçısı səfirə üzbəüz yerləşən qapıdan zala daxil olur
- E) dövlət başçısı ilə səfir zala bir-birinin ardınca daxil olurlar**

**207) Sual:** Etimadnamənin təqdimatı keçirilən zala səfir daxil olarkən:

- A) ondan sağda protokol şöbəsinin nümayəndəsi addımlayır
- B) ondan solda işlər üzrə müvəkkil addımlayır
- C) ondan sağda xarici işlər naziri addımlayır
- D) ondan sağda müvafiq ərazi-əməliyyat departamentinin rəhbəri addımlayır**
- E) düzgün cavab variantı yoxdur

**208) Sual:** Səfiri müşayiət edən XİN protokol şöbəsinin nümayəndəsi avtomobildə əyləşir:

- A) səfirdən sol tərəfdə**
- B) səfirdən sağ tərəfdə
- C) səfirin istəyinə uyğun şəkildə
- D) sürücünü əvəz edir

E) sürücünün yanında

**209) Sual:**Dövlət başçısı ilə görüşün yeri və vaxtı barədə yeni səfiri məlumatlandırır:

- A) xarici işlər naziri
- B) prezident aparatının nümayəndəsi
- C) XİN protokol şöbəsi
- D) şəhər meriyasının nümayəndəsi
- E) dövlət başçısının iqamətgahının komendantı

**210) Sual:**Etimadnamənin təqdim edilməsi mərasimində geyim forması:

- A) qeyri-formal
- B) rəsmi
- C) şəxsi zövqdən asılı olaraq
- D) qəbul edən ölkənin milli geyimində
- E) parad geyimi ordenlərlə birləşdirilmiş

**211) Sual:**Dövlət başçısının iqamətgahına yeni səfir yollanır:

- A) şəxsi avtomobilində
- B) dövlət başçısının qarajından təqdim edilən maşınla
- C) XİN rəsmi maşınlarından biri ilə
- D) vertolyotla
- E) öz ölkəsində istehsal olunan maşın modeli ilə

**212) Sual:**Dövlət başçısı audiensiyaya verməsi dedikdə nə başa düşülür?

- A) dövlət başçısından mükafat almaq
- B) dövlət başçısından yeni təyinat almaq
- C) şikayətini bildirmək imkanı
- D) dövlət başçısı ilə özəl söhbət etmək
- E) dövlət başçısından avtoqraf almaq

**213) Sual:**Etimadnamə təqdim edildikdən sonra dövlət başçısı:

- A) səfirə şəxsi audiensiyaya verir
- B) səfirin ailə üzvləri ilə tanış olur
- C) səfirliyi ziyarət edir
- D) cavab variantlarının hamısı düzgündür
- E) səfirin xahişləri ilə bağlı sərəncam imzalayır

**214) Sual:**Etimadnamənin təqdim edilməsinə aid deyil:

- A) etimadnaməni dövlət başçısı qəbul edir
- B) dövlət başçısı əcnəbi diplomatı rəsmi iqamətgahında qəbul edir
- C) səfirə dövlət başçısı təqdimat zalına eyni qapıdan daxil olurlar
- D) tədbirdə digər yüksək vəzifəli şəxslər iştirak edir
- E) səfiri səfirliyin diplomatik personalı müşayiət edir

**215) Sual:**əvvəlki dövrlərə nisbətən, etimadnamənin təqdimatı mərasimi:

- A) daha təmtəraqlı keçirilir
- B) daha uzun müddət tələb edir
- C) daha mühafizəkar şəkildə keçirilir
- D) gender balansının qorunması ilə keçirilir
- E) daha sadə və demokratik keçirilir

**216) Sual:**Bir qayda olaraq, əcnəbi səfirlə dövlət başçısının ilk görüşü baş verir:

- A) tranzit səfəri zamanı
- B) etimadnamənin təqdimatı zamanı**
- C) birgə təşkil etdikləri qəbul zamanı
- D) internet vasitəsilə
- E) xanımlarının iştirak etdiyi qəbulda

**217) Sual:**Böyük Britaniyanın aparıcı müttəfiqi olan ölkə:

- A) ABŞ**
- B) Rusiya
- C) Fransa
- D) Çexiya
- E) Hindistan

**218) Sual:**Böyük Britaniyada səfirə etimadnamə vermədən işə başlamaq icazə verilməsinin səbəbi:

- A) diplomatik protokollarının sadələşdirilməsi
- B) düzgün cavab variantı yoxdur
- C) kraliçanın qəbuluna düşməyinin çətinliyi və uzunmüddətliyi**
- D) ingilis kral sarayının protokol normalarının mürəkkəbliyi
- E) yerli baş nazirinin qəbuluna düşməyinin çətinliyi

**219) Sual:**Müasir Fransa diplomatiyasında artıdı:

- A) bir ölkədəki səfirlik və konsulluq arasında əməkdaşlığın səviyyəsi
- B) XİN-nin prezidentdən müstəqilliyi
- C) düzgün cavab variantı yoxdur
- D) mükafatlandırma sisteminin tətbiqi müddəti
- E) nazirlik və xaricdəki nümayəndəlikləri arasında məlumat mübadiləsinin sürəti**

**220) Sual:**Fransa səfirlərin strateji planının əsas müddəalarını təsdiqləyir:

- A) departament müdiri
- B) bilavasitə xarici işlər naziri**
- C) XİN-nin müavini
- D) bilavasitə baş nazir
- E) şəxsən prezident

**221) Sual:**İnformasiya texnologiyalarının inkişafı diplomatlardan hansı keyfiyyəti tələb edir:

- A) ehtiyatlılığı
- B) yalan danışmağı
- C) qənaət etməyi

D) çevik, cəld reaksiya

E) təvazökarlığı

**222) Sual:**Müasir dövrün diplomatiyasına təsir edən amillərə aid deyil:

A) kommunikasiya problemləri

B) qloballaşma

C) etnik münaqişələr

D) beynəlxalq maliyyə problemləri

E) beynəlxalq terrorizm

**223) Sual:**ABŞ Dövlət Departamenti üçün səfirin uğurlu fəaliyyətinin əsas amil kimi nə önə çəkilir:

A) məxfi materiallar əldə etməyini

B) hərbi əlaqələrin genişlənməsini

C) ticarət və Amerika mallarının idxal səviyyəsini

D) diplomatın kontaktlar dairəsinin genişliyi

E) İKT istifadə etmək səviyyəsi

**224) Sual:**Hansı ölkələrlə Almaniya diplomatik əməkdaşların əvəz edilməsini həyata keçiribdir

A) İtaliya və Yunanıstan

B) Fransa və Böyük Britaniya

C) Böyük Britaniya və Polşa

D) Norveç və Danimarka

E) Avstriya və Finlyandiya

**225) Sual:**Son 50 il ərzində xarici siyasətində 4 dəfə islahat və yeniliklər aparmış dövlət hansıdır?

A) Böyük Britaniya

B) Fransa

C) Yaponiya

D) ABŞ

E) İtaliya

**226) Sual:**Fransanın müasir xarici siyasi prinsiplərinə aid deyil:

A) Fransa müstəqil siyasət yürütməlidir

B) Əsas prioritet Avropa həmrəyliyidir

C) Təhlükəsizliyin əsası - Atlantik həmrəylikdir

D) Latın Amerika ölkələri ilə münasibətlər prioritet xarakter daşıyır

E) Digər ölkələrin diqtə və təzyiqlərinə boyun əyilməməlidir

**227) Sual:**XX-ci əsrin 90-ci illərində Fransa xarici siyasətinin yeni prinsiplərini kim elan etdi:

A) A.Jüppe

B) J.Şirak

C) F.Mitteran

D) R.Şuman

E) N.Sarkozi

**228) Sual:** Biz əvvəllər olmuş, yaxud bu gün olan yox, sabah olacaq dünyada işlə məşğul ola biləcək kişi və qadınların hazırlığına ehtiyac duyuruq kəlamının müəllifi kimdir?

- A) Henri Kissincer
- B) Madlen Olbrayt**
- C) Zbiqnev Bzejinski
- D) Kondoliza Rays
- E) Toni Bleyer

**229) Sual:** Bir əsr ərzində ərazisindəki səfirliklərin sayı 14-dən 150-yə çatan şəhər hansıdır?

- A) Paris
- B) Berlin
- C) Praqa
- D) London**
- E) Moskva

**230) Sual:** Venesiyada səfirlərinə qoyduqları qadağalara aiddir?

- A) aldıqları hədiyyələri özündə saxlamaq
- B) əcnəbi saraylarda rütbə yaxud titul almağa səy göstərmək
- C) öz malikanəsi olan dövlətdə səfir göndərilmək
- D) cavab versiyaların hamısı düzgündür**
- E) əcnəbilərlə Venesiyanın dövlət işləri barədə söhbət etmək

**231) Sual:** Səfir olmaqdan imtina edənləri Venesiyada:

- A) edam edirdilər
- B) hərbi xidmətə göndərirdilər
- C) zadəganlıqdan məhrum edirdilər
- D) cərimələyirdilər**
- E) övladlarının varislik hüququnu ləğv edirdilər

**232) Sual:** Venesiyada əyanlar səfir olmaqdan niyə qaçırdılar?

- A) cüzi məvacib müqabilində sərt nəzarətin olması**
- B) missiyasını yerinə yetirməyənlərin edam olunduqları üçün
- C) xarici dilləri bilmədikləri üçün
- D) xüsusi imtahanları keçə bilmədikləri üçün
- E) ailələrindən ayrılmaq istəmədikləri üçün

**233) Sual:** Venesiya səfirlərinə özü ilə xaricə aşbazı götürməyi niyə icazə verilirdi?

- A) aşbazlar dövlətin öz agentləri idi
- B) düzgün cavab versiyası yoxdur
- C) zəhərlənməsi təhlükəsinin qarşısını almaq üçün
- D) Venesiya mətbəxini nümayiş etdirməsi üçün
- E) yerli mətbəxin sirlərini öyrənməsi üçün

**234) Sual:** Venesiya səfirlərinə xanımlarını götürməyə niyə icazə vermirdilər

- A) onların gözəlliyi şəxsi münafişələrə səbəb ola bilərdi

- B) həyat yoldaşlarının fikirlərini təsir etməsinlər deyə
- C) səfirin geri Vətəninə qayıtmayacağından ehtiyatlanaraq
- D) düzgün cavab versiyası yoxdur
- E) dövlət sirlərini açma biləcəklərindən ehtiyatlanaraq

**235) Sual:** Venesiya səfirlərinə özü ilə kimi götürmək icaza verilirdi?

- A) xanımını
- B) aşbazı**
- C) dostlarını
- D) cavab versiyalarının hamısı düzgündür
- E) övladlarını

**236) Sual:** ərəb Xilafətinin səfirləri hədiyyələrin son hissəsini nə vaxt verirdilər?

- A) tapşırılan vəzifəni uğurla icra etdikdə**
- B) bilavasitə əcnəbi dövlətin rəhbəri ilə görüşərkən
- C) qarşı tərəf onları hörmət və ehtiramla qarşıladıqdan sonra
- D) Xilafətə döndükdən sonra qasidlə
- E) əcnəbi hökmdarların xanımlarına

**237) Sual:** ərəb Xilafətində səfirlərə neçə məktub verirdilər?

- A) 4
- B) 7
- C) 2**
- D) 1
- E) 3

**238) Sual:** ərəb xilafətinin diplomatik məktubları başlayırdı:

- A) hökmdarların titullarının sadalanması ilə
- B) təmtəraqlı salamlama ilə
- C) xahişlə
- D) Ərəb Xilafətinin vilayətlərinin qeyd edilməsi ilə
- E) qurandan kəlamla**

**239) Sual:** ərəb Xilafətinin səfirləri kimlərdən seçilirdi?

- A) sərkərdə və xəlifin qohumlarından
- B) din alimlər və saray əyanlarından**
- C) seyidlərdən və salnaməçilərdən
- D) xarici dili bilənlərdən
- E) səfirlik xərclərini özlərinin ödəməyə biləcəyi şəxslərdən

**240) Sual:** ərəb Xilafətində göndərilən səfirlik neçə nəfərdən ibarət idi?

- A) 6 nəfər
- B) 12 nəfər
- C) 1 nəfər
- D) iki nəfər**

E) 24 nəfər

**241) Sual:**ərəb xilafətində xarici işlərlə məşğul olan qurum adlanırdı:

- A) divan ər-risələt
- B) əl-əmirlük
- C) xarici məntəqə
- D) keçid mahalı
- E) əsir ül-urfa

**242) Sual:**Bizans imperatorunun bəzən səfirləri uzun müddət ölkəsində saxlamağının məqsədi:

- A) qarşı dövlətin Bizansın səfirlərini geri qaytarmasını gözlədikləri üçün
- B) onların dilini öz diplomatlarının öyrənməsini təmin etmək üçün
- C) səfirlərin təmsil etdiyi ölkənin hücumunun qarşısını almaq üçün
- D) yerli adət-ənənələri öyrənmələri üçün
- E) cavab versiyalarının hamısı düzgündür

**243) Sual:**Bizansda əcnəbi səfirlərə ordunun nümayişinə aiddir:

- A) ordu Bizansın himnini ifa edirdi
- B) yalnız süvari qoşun nümayiş etdirilirdi
- C) yalnız piyada qoşun nümayiş etdirilirdi
- D) imperatorun şəxsi mühafizəçiləri nümayiş etdirilirdi
- E) bir hissə bir neçə dəfə səfirlər qarşısında dövr edirdi

**244) Sual:**Bizans imperatoru əcnəbi səfirləri çalışırdı:

- A) bizans dilində danışmağa vadar etmək
- B) paytaxtın möhtəşəmliyi ilə valeh etmək**
- C) öz tərəfinə keçməyə sövq etmək
- D) yerli xanımlarla evləndirmək
- E) düzgün cavab variantı yoxdur

**245) Sual:**Bizansa gələn səfirlərə imkan vermirdilər:

- A) təmtəraqlı tədbirlərdə iştirak etmək
- B) geri qayıtmağa
- C) birbaşa hökmdarla ünsiyyətdə olmaq
- D) yerli əhali ilə ünsiyyətdə olmaq**
- E) ayrıca bir evdə yaşamaq

**246) Sual:**Bu şəhərlərin hansında Azərbaycanın fəxri konsulluğu yoxdur:

- A) Beyrut
- B) Frankfurt**
- C) düzgün cavab variantı yoxdur
- D) Genuya
- E) Bratislava

**247) Sual:**Bu şəhərlərin hansında Azərbaycanın baş konsulluğu yoxdur?

- A) Qars
- B) Təbriz
- C) Sankt-Peterburq
- D) Praqa**
- E) İstanbul

**248) Sual:** ABŞ-dan sonra, Azərbaycanda attaşələrin say çoxluğuna görə ikinci hansı ölkənin səfirliyidir?

- A) Türkiyə**
- B) İran
- C) Çin
- D) CAR
- E) Çexiya

**249) Sual:** Maraqlar şöbələri harada açıla bilər:

- A) Üçüncü ölkənin ərazisində
- B) Xarici işlər nazirliyinin nəzdində
- C) Ölkənin ərazisindəki neytral dövlətin səfirliyinin nəzdində**
- D) BMT-nin yerli qərargahında
- E) ATƏT-in yerli nümayəndəliyində

**250) Sual:** Müasir diplomatiyanın formaları nə vaxt yaranır:

- A) IX əsrdə
- B) XI əsrdə
- C) XIII əsrdə
- D) XVI-XVII əsrlərdə**
- E) XIX əsrdə

**251) Sual:** Toqo dövlətində daimi duayen və vitse-duayen hansı ölkələrin təmsilçiləridir?

- A) Almaniya və Fransa**
- B) İngiltərə və İspaniya
- C) Rusiya və Misir
- D) Almaniya və İtaliya
- E) Avstriya və İsveç

**252) Sual:** Mərakeşdə daimi duayen hansı ölkənin təmsilçisidir?

- A) Rusiya
- B) İspaniya
- C) Fransa**
- D) Böyük Britaniya
- E) Yaponiya

**253) Sual:** XX əsrin sonlarında Yuqoslaviya böhranı zamanı Belqradın maraqları hansı dövlətin səfirliyində təmsil edilirdi:

- A) Çexiyanın**



- B) Macarıstanın
- C) Rusiyanın
- D) Xorvatiyanın
- E) İtaliyanın

**254) Sual:**XX əsrin 70-ci illərində Kuba-ABŞ münasibətləri kəsildikdə ABŞ maraqlar şöbəsi yaradılmışdı:

- A) Rusiyanın səfirliyində
- B) Böyük Britaniyanın səfirliyində
- C) İsveçrənin səfirliyində
- D) Braziliyanın səfirliyində
- E) Almanıyanın konsulluğunda

**255) Sual:**Konsulluğun səfirlikdən fərqlərinə aid deyil:

- A) Konsulluq səfirliklə eyni şəhərdə yerləşmir
- B) Konsulluq əməkdaşları diplomatik üstünlük və imtiyazlara malik deyillər**
- C) Konsulluq statusa görə daha aşağıdadır
- D) Konsulluğun əsas fəaliyyət dairəsinə siyasi məsələlər daxil deyil
- E) Konsulluğun personalı sayca daha azdır

**256) Sual:**Hansı kateqoriyalı personal yerli vətəndaşlardan seçilə bilər:

- A) xidmətçi**
- B) diplomatik
- C) texniki
- D) hərbi
- E) daxili

**257) Sual:**Orta əsrlərdə diplomat əsasən məlumatı toplayırdı:

- A) ballarda
- B) cavab variantlarının hamısı düzgündür**
- C) ziyafətlərdə
- D) qonaqlıqlarda
- E) saray qəbullarında

**258) Sual:**Orta əsrlərdə diplomatlar üçün əsas məlumat mənbəsi rolunu oynayırdılar:

- A) saray əyanları**
- B) tacirlər sinfi
- C) alimlər
- D) ordu
- E) vergiödəyiciləri

**259) Sual:**Qədim Yunanıstanda diplomatlara natiqlik məharəti nə üçün lazım idi?

- A) imtahanlardan keçmək üçün
- B) Senatda çıxış etmək üçün
- C) tribunları inandırmaq üçün

- D) düzgün cavab variantı yoxdur
- E) xalq yığınağının iştirakçılarını inandırmaq üçün

**260) Sual:** İkinci Dünya Müharibəsi dövründə loyallıq prinsipini pozan diplomat kimdir?

- A) Molotov
- B) İden
- C) Çemberlen
- D) Şulenburq**
- E) Klemanso

**261) Sual:** Müasir dövrdə dürüstlük prinsipini pozduğu üçün siyasi nüfuzu və beynəlxalq imici sıfıra enmiş lider hansıdır?

- A) Barak Obama
- B) Merkel
- C) Toni Bler
- D) Benazir Bhutto
- E) Ərdoğan

**262) Sual:** F. Kalyer hansı əsərin müəllifidir:

- A) «Diplomatların maddi stimullaşdırılması yolları»
- B) «Hökmdarlarla danışıqlar aparmağın üsulları haqqında»**
- C) «Diplomatiya tarixinin bəzi məsələləri»
- D) «Diplomatiyada uğurun təmin edilməsi şərtləri»
- E) «Diplomatın xarici görünüşü»

**263) Sual:** Diplomatin mütləq şəxsi keyfiyyətlərinə aid deyil:

- A) dindar olmaq
- B) liderlik keyfiyyəti
- C) təmizkarlıq
- D) intellektual maraqlılıq
- E) müstəqil ağıl, əqrar qəbul etmək qabiliyyəti

**264) Sual:** Diplomatin peşəkar vərdişlərinə aid deyil:

- A) danışıqlar aparmaq vərdişi
- B) biznes fəaliyyəti ilə məşğul olmaq vərdişi**
- C) müşahidə və təhliletmə vərdişi
- D) İdarəetmə və təşkilatçılıq vərdişi
- E) Özünü təqdim etmə vərdişi

**265) Sual:** Düzgün olmayanı göstərin: diplomat malik olmalıdır...

- A) öz ölkəsi haqqında biliklərə
- B) fəaliyyət göstərdiyi ölkə haqqında biliklərə
- C) maliyyə və beynəlxalq ticarət sahəsində biliklərə
- D) KİV və onların iş sistemi haqqında biliklərə
- E) numizmatika sahəsində biliklərə

**266) Sual:**Qədim Yunan diplomatları üçün ən vacib keyfiyyət:

- A) xarici görünüş
- B) xarici dilləri bilmək
- C) natiqlik məharəti
- D) liderlik bacarığı
- E) yumor hissi

**267) Sual:**Diplomat yazışmada nədən uzaq olmalıdır:

- A) uzunçuluq
- B) cavab variantlarının hamısı düzgündür
- C) emosionallıq
- D) ifrat təsvirlilik
- E) kobudluq

**268) Sual:**bir dövlətin əməkdaşlıq etdiyi digər dövlətin yürütdüyü siyasətə və hökumətinə hörmət nümayiş etdirmək adlanır:

- A) riyakarlıq
- B) de-fakto
- C) tolerantlıq
- D) ekzekvatura
- E) loyallıq

**269) Sual:**Loyallıq prinsipinin pozulmasının şərhinə daxil deyil:

- A) rəhbərliyin eşitmək istədiyini söyləmək
- B) rəhbərin fikrini təhrif etmək
- C) rəhbərin fikri ilə razı olmayaraq istefa vermək
- D) rəsmi ittihamı yumşaltmaq
- E) neqativ informasiyanı gizlətmək

**270) Sual:**Makiavelliyə görə diplomatda cəmləşməli olduğu canlılar arasına daxil deyil:

- A) aslan
- B) şir
- C) tülkü
- D) qurd
- E) insan

**271) Sual:**Diplomatın yalanı nəyə mənfi təsir edir:

- A) cavab variantlarının hamısı düzgündür
- B) diplomatın nüfuzuna
- C) təmsil etdiyi dövlətin nüfuzuna
- D) beynəlxalq münasibətlərə
- E) diplomatın fəaliyyətinə

**272) Sual:**Diplomatın verdiyi məlumatda əks olunmamalıdır:

- A) həqiqət
- B) bütün həqiqət**
- C) yalnız həqiqət
- D) dürüst informasiya
- E) dəqiq informasiya

**273) Sual:**Makiavelli ilə Maconu birləşdirən cəhətlərə daxil deyil:

- A) eyni ölkədən idilər
- B) müxtəlif dövlət vəzifələrində çalışmışdılar
- C) Genuya diplomatik məktəbinin parlaq nümayəndələri idilər**
- D) diplomatiyanın nəzəri məsələləri ilə məşğul olmuşlar
- E) diplomatın keyfiyyətləri barədə əsərlər yazmışdılar

**274) Sual:**Müstəqil düşüncə anlayışının şərhinə daxil deyil:

- A) qısa vaxt ərzində düzgün həll variantını tapmaq
- B) qeyri-standart
- C) qəfil dəyişikliklərə hazır olan
- D) şablon düşüncə**
- E) sərbəst

**275) Sual:**Fransa Akademiyasının üzvü seçilmiş diplomat kimdir?

- A) Döppe
- B) Molotov
- C) Kontarini
- D) Danton
- E) Kalyer**

**276) Sual:**Həm Şərqdə, həm də Qərbdə qiymətləndirilən diplomat keyfiyyəti hansıdır?

- A) zəka, savad**
- B) Əflatunun əsərlərini bilmək
- C) kütlə qarşısında çıxış etmək
- D) hədiyyə qəbul etmək
- E) sərbəst olmaq

**277) Sual:**Nikolsonun diplomat kimi fəaliyyət göstərdiyi paytaxtlara daxil deyil:

- A) London
- B) Varşava**
- C) İstanbul
- D) Tehran
- E) Madrid

**278) Sual:**Nikolsonun diplomat üçün lazım olan keyfiyyətlərə daxil deyildi:

- A) loyallıq
- B) aramlılıq
- C) şöhrətpərəstlik**

- D) dəqiqlik
- E) dürüslük

**279) Sual:**Nikolsonun fəaliyyət sahəsinə daxil deyil:

- A) diplomat
- B) siyasi xadim
- C) parlamentin üzvü
- D) musiqiçi**
- E) publisist

**280) Sual:**Makiavelli hansı dövlətdə dövlət vəzifəsində çalışmışdı:

- A) Sparta
- B) Budapeşt
- C) Praqa
- D) Genuya
- E) Florensiya**

**281) Sual:**Daxili xidmət sənədlərinə xas olan cəhətləri qeyd edin:

- A) birmənalılıq, lakoniklik və aydınlıq**
- B) ehtiyatlılıq, məxfilik və tələsiklik
- C) hədə, ittiham və tələb
- D) səliqəlilik, çoxmənalılıq və hiyləgərlik
- E) ikimənalılıq, uzunçuluq və ədəbilik

**282) Sual:**Xarici yazışma sənədlərinə xas olan cəhətləri göstərin:

- A) ehtiyatlılıq, nəzakətlik və təmkinlik**
- B) yalan, tərif və yaltaqlıq
- C) uzunçuluq, ədəbilik və hiyləgərlik
- D) hədə, ittiham və tələb
- E) səmimilik, çoxmənalılıq və lakoniklik

**283) Sual:**Macoya görə, diplomat hansı antik müəlliflərin əsərlərini bilməli idi:

- A) Platon və Sofokl
- B) Demosfen və Aristotel
- C) Böyük Plinii və Katul
- D) Seneka və Empedokl
- E) Aristotel və Platon**

**284) Sual:**Orta əsrlərdə Avropada beynəlxalq münasibətlərdə aparıcı vahid qüvvə:

- A) Bizans
- B) Burqundiya
- C) Türkiyə
- D) Roma-katolik kilsəsi**
- E) Alman imperatorluğu

**285) Sual:**Orta əsrlərdə Qərbi Avropada diplomatiya sahəsində tanınmış şəhər:

- A) Barselona
- B) Neapol
- C) Venesiya
- D) Berlin
- E) Varşava

**286) Sual:**Protokoldan kənara çıxmalar mümkündürmü?

- A) xeyr
- B) yalnız daha böyük nəzakətlik istiqamətində
- C) istənilən halda mümkündür
- D) düzgün cavab variantı yoxdur
- E) yalnız ali dövlət rəsmisinin istəyi ilə

**287) Sual:**Yeni dövrdə polşa dövləti mövcud olmadığı halda belə onun səfirini qəbul edən hansı dövlətin hökmdarı idi?

- A) Rusiya
- B) Litva
- C) Almaniya
- D) Türkiyə
- E) Misir

**288) Sual:**Diplomatik protokola daxildir:

- A) cavab versiyaların hamısı düzgündür
- B) təşrifatın təşkili
- C) rəsmi yazışma qaydalarını təyin edir
- D) rəsmi geyim formasını təyin edir
- E) davranış və etiketi müəyyən edir

**289) Sual:**Beynəlxalq konfranslarda yerləşdirmədə əks olunur:

- A) varislik prinsipi
- B) səfərbərlik prinsipi
- C) dövlətlərin bərabərhüquqluğu prinsipi
- D) təmənnasızlıq prinsipi
- E) cavab versiyaların hamısı düzdür

**290) Sual:**Bayrağa, gerbə və himnə hörmət hansı hüquqi prinsipi əks etdirir:

- A) nəzakətlik prinsipi
- B) vətəndaşlıq prinsipi
- C) hərbi çağırış prinsipi
- D) dini etiqadın azadlığı prinsipi
- E) suverenlik prinsipi

**291) Sual:**Diplomatik protokol normaları əsaslanır:

- A) ictimai qınağa

- B) beynəlxalq nəzakət normalarına
- C) ayrı-ayrı dövlətlərin hərbi qüdrətinə
- D) hüquqi məsuliyyət tələb edən qanunlara
- E) düzgün cavab variantı yoxdur

**292) Sual:**Diplomatik protokolun kateqoriyalarına aiddir:

- A) fiziki kateqoriya
- B) dövlətdaxili kateqoriya
- C) regional kateqoriya
- D) beynəlxalq kateqoriya**
- E) hüquqi kateqoriya

**293) Sual:**I Pyotru imperator kimi tanımış ilk dövlətlər:

- A) Hollandiya və İsveç
- B) Almaniya və İtaliya
- C) Polşa və Norveç
- D) Türkiyə və İngiltərə
- E) İspaniya və Fransa

**294) Sual:**Fəxri qarovulun yaradılması hansı ənənə ilə bağlı idi?

- A) təmtəraqlı saray qəbulları ilə
- B) kəşfiyyat keçirmək tədbiri ilə
- C) hərbi gücün nümayişi**
- D) qarşılıqlıq prinsipi əsasında
- E) Fransa hökmdarının şəxsi istəyi

**295) Sual:**Rusiyada 17-ci əsrə qədər müqavilələri imzalayırdılar:

- A) boyarlar
- B) patriarxlar
- C) vəkillər
- D) hökmdarlar
- E) mirzələr**

**296) Sual:**Hansı ölkədə Orta əsrlərə qədər müqavilələri xaç öpüşü ilə təsdiqləyirdilər?

- A) Polşa
- B) Rusiya**
- C) İsveç
- D) İtaliya
- E) Almaniya

**297) Sual:**Hindistanda təşrif buyurmuş hörmətli qonağı qarşılayırlar:

- A) şəhər ruhlardan qoruma mərasimi ilə
- B) alnına qırmızı boya vurmaqla
- C) düzgün cavab variantı yoxdur
- D) boynuna gül çələngi taxmaqla**

E) fillərin sirk nömrələri ilə

**298) Sual:** Rusiya imperator sarayı yanında ali həzrət tərəfindən təsdiqlənmiş etikətlər nə vaxt yaradılmışdı?

- A) 1827-ci ildə
- B) 1665-ci ildə
- C) 1905-ci ildə
- D) 1504-cü ildə
- E) 1774-cü ildə

**299) Sual:** Rusiyada əcnəbi səfirlər üçün təşrifat qaydaları nə vaxt nəşr olunmuşdu?

- A) 1583-cü ildə
- B) 1913-cü ildə
- C) 1774-cü ildə
- D) 1701-ci ildə
- E) 1812-ci ildə

**300) Sual:** Roma papası hökmdarların siyahısını tərtib etmişdi:

- A) 895-ci ildə
- B) 1211-ci ildə
- C) 1453-cü ildə
- D) 1776-cı ildə
- E) 1504-cü ildə

**301) Sual:** Hökmdarların siyahısını tərtib edərək münəqişələri həll etməyə çalışan:

- A) imperator Yustinian
- B) Roma papası
- C) IV Filip
- D) Bismark
- E) İmperator Sin

**302) Sual:** Venesiyada səfirlərinə qoyduqları qadağalara aiddir?

- A) aldıqları hədiyyələri özündə saxlamaq
- B) əcnəbi saraylarda rütbə yaxud titul almağa səy göstərmək
- C) öz malikanəsi olan dövlətdə səfir göndərilmək
- D) cavab versiyaların hamısı düzgündür
- E) əcnəbilərlə Venesiyanın dövlət işləri barədə söhbət etmək

**303) Sual:** Səfir olmaqdan imtina edənləri Venesiyada:

- A) edam edirdilər
- B) hərbi xidmətə göndərirdilər
- C) zadəganlıqdan məhrum edirdilər
- D) cərimələyirdilər
- E) övladlarının varislik hüququnu ləğv edirdilər



**304) Sual:** Venesiyada əyanlar səfir olmaqdan niyə qaçırdılar?

- A) cüzi məvacib müqabilində sərt nəzarətin olması
- B) missiyasını yerinə yetirməyənlərin edam olunduqları üçün
- C) xarici dilləri bilmədikləri üçün
- D) xüsusi imtahanları keçə bilmədikləri üçün
- E) ailələrindən ayrılmaq istəmədikləri üçün

**305) Sual:** Venesiya səfirlərinə özü ilə xaricə aşbazı götürməyi niyə icazə verilirdi?

- A) aşbazlar dövlətin öz agentləri idi
- B) düzgün cavab versiyası yoxdur
- C) zəhərlənməsi təhlükəsinin qarşısını almaq üçün
- D) Venesiya mətbəxini nümayiş etdirməsi üçün
- E) yerli mətbəxin sirlərini öyrənməsi üçün

**306) Sual:** Venesiya səfirlərinə xanımlarını götürməyə niyə icazə vermirdilər

- A) onların gözəlliyi şəxsi münafişələrə səbəb ola bilərdi
- B) həyat yoldaşlarının fikirlərini təsir etməsinlər deyə
- C) səfirin geri Vətəninə qayıtmayacağından ehtiyatlanaraq
- D) düzgün cavab versiyası yoxdur
- E) dövlət sirlərini açma biləcəklərindən ehtiyatlanaraq

**307) Sual:** Venesiya səfirlərinə özü ilə kimi götürmək icazə verilirdi?

- A) xanımını
- B) aşbazı
- C) dostlarını
- D) cavab versiyalarının hamısı düzgündür
- E) övladlarını

**308) Sual:** ərəb Xilafətinin səfirləri hədiyyələrin son hissəsini nə vaxt verirdilər?

- A) tapşırılan vəzifəni uğurla icra etdikdə
- B) bilavasitə əcnəbi dövlətin rəhbəri ilə görüşərkən
- C) qarşı tərəf onları hörmət və ehtiramla qarşıladıqdan sonra
- D) Xilafətə döndükdən sonra qasidlə
- E) əcnəbi hökmdarların xanımlarına

**309) Sual:** ərəb Xilafətində səfirlərə neçə məktub verirdilər?

- A) 4
- B) 7
- C) 2
- D) 1
- E) 3

**310) Sual:** ərəb xilafətinin diplomatik məktubları başlayırdı:

- A) hökmdarların titullarının sadalanması ilə
- B) təmtəraqlı salamlama ilə

- C) xahişlə
- D) Ərəb Xilafətinin vilayətlərinin qeyd edilməsi ilə
- E) qurandan kəlamla

**311) Sual:**ərəb Xilafətinin səfirləri kimlərdən seçilirdi?

- A) sərkərdə və xəlifin qohumlarından
- B) din alimlər və saray əyanlarından**
- C) seyidlərdən və salnaməçilərdən
- D) xarici dili bilənlərdən
- E) səfirlik xərclərini özlərinin ödəyə biləcəyi şəxslərdən

**312) Sual:**ərəb Xilafətində göndərilən səfirlik neçə nəfərdən ibarət idi?

- A) 6 nəfər
- B) 12 nəfər
- C) 1 nəfər
- D) iki nəfər**
- E) 24 nəfər

**313) Sual:**ərəb xilafətində xarici işlərlə məşğul olan qurum adlanırdı:

- A) divan ər-risalət**
- B) əl-əmirlük
- C) xarici məntəqə
- D) keçid mahalı
- E) əsir ül-urfa

**314) Sual:**Bizans imperatorunun bəzən səfirləri uzun müddət ölkəsində saxlamağının məqsədi:

- A) qarşı dövlətin Bizansın səfirlərini geri qaytarmasını gözlədikləri üçün
- B) onların dilini öz diplomatlarının öyrənməsini təmin etmək üçün
- C) səfirlərin təmsil etdiyi ölkənin hücumunun qarşısını almaq üçün**
- D) yerli adət-ənənələri öyrənmələri üçün
- E) cavab versiyalarının hamısı düzgündür

**315) Sual:**Bizansda əcnəbi səfirlərə ordunun nümayişinə aiddir:

- A) ordu Bizansın himnini ifa edirdi
- B) yalnız süvari qoşun nümayiş etdirilirdi
- C) yalnız piyada qoşun nümayiş etdirilirdi
- D) imperatorun şəxsi mühafizəçiləri nümayiş etdirilirdi
- E) bir hissə bir neçə dəfə səfirlər qarşısında dövr edirdi**

**316) Sual:**Bizans imperatoru əcnəbi səfirləri çalışırdı:

- A) bizans dilində danışmağa vadar etmək
- B) paytaxtın möhtəşəmliyi ilə valeh etmək**
- C) öz tərəfinə keçməyə sövq etmək
- D) yerli xanımlarla evləndirmək
- E) düzgün cavab variantı yoxdur

**317) Sual:**Bizansa gələn səfirlərə imkan vermirdilər:

- A) təmtəraqlı tədbirlərdə iştirak etmək
- B) geri qayıtmağa
- C) birbaşa hökmdarla ünsiyyətdə olmaq
- D) yerli əhali ilə ünsiyyətdə olmaq**
- E) ayrıca bir evdə yaşamaq

**318) Sual:**Almaniyanın XİN daxilindəki kollegiya necə adlanır?

- A) ikinci şöbə
- B) baş büro
- C) məşvərət şurası
- D) direktorlar konfransı**
- E) müşavirlər toplantısı

**319) Sual:**Almaniyada xarici əlaqələr sahəsində iyerarxiyanı düzgün göstərin:

- A) prezident, federal kansler, federal hökumət, xarici işlər naziri**
- B) parlamentin xarici işlər üzrə komissiyası, federal kansler, direktor
- C) spiker, vitse-spiker, prezident, vitse-prezident
- D) xarici işlər naziri, nazir müavini, kansler, federal kansler
- E) federal kansler, xarici işlər naziri, federal hökumət, prezident

**320) Sual:**Almaniya parlamentində xarici işlər üzrə neçə komissiya mövcuddur?

- A) 5**
- B) 1
- C) 2**
- D) belə qurum, ümumiyyətlə, yoxdur
- E) 4

**321) Sual:**Alman idarəçilik sistemini bəzi mütəxəssislər necə adlandırırlar?

- A) reyxstaq diktaturası
- B) reyxstaq diktaturası
- C) imperial recim
- D) totalitar rejim
- E) kansler diktaturası**

**322) Sual:**Almaniyada xarici əlaqələrin nəzəri cəhətdən ali orqanını qeyd edin:

- A) baş nazir
- B) prezident**
- C) kansler
- D) reyxskansler
- E) baş direktor

**323) Sual:**Almaniyada xarici əlaqələrin federal orqanlarına daxil deyil:

- A) parlament**

- B) prezident
- C) xarici işlər naziri
- D) federal torpaq rəhbərliyi**
- E) federal kansler

**324) Sual:**XX əsrin 70-ci illərində xarici siyasətlə bağlı iki vəzifəni tutmağa nail olmuş diplomat kimdir?

- A) Kissincer
- B) Bzejnski
- C) Karter
- D) Madlen Olbrayt
- E) Morgentau

**325) Sual:**XX əsrin 70-ci illərində ABŞ-da beynəlxalq məsələlərdə önəmli rol oynamağa başlayır:

- A) dövlət başçısının siyasi müşaviri
- B) dövlət katibi
- C) prezidentin Milli Təhlükəsizlik işləri üzrə köməkçisi**
- D) baş senator
- E) departament müdiri

**326) Sual:**ABŞ-da dövlət başçısı hansı iki vəzifəni özündə birləşdirir:

- A) prezident və dövlət katibi
- B) prezident və xarici işlər naziri
- C) prezident və vitse-prezident
- D) dövlət katibi və hökumət başçısı
- E) prezident və hökumət başçısı**

**327) Sual:**ABŞ-da xarici siyasətdə əsas rola kimlər malikdirlər:

- A) xarici işlər naziri və nazir müavini
- B) prezident və dövlət katibi**
- C) baş direktor və katib
- D) prezident və nazir müavini
- E) dövlət katibi və beynəlxalq ticarət naziri

**328) Sual:**2004-cü ildə Rusiya XİN-də hansı yeni rəhbər vəzifə təsis edildi:

- A) departament rəhbəri
- B) 6-cı nazir müavini
- C) vitse-nazir
- D) baş direktor**
- E) baş vəkil

**329) Sual:**Rusiya XİN daxilində 2004-cü ilə qədər neçə nazir müavini var idi?

- A) 13**
- B) 3
- C) 6

D) 10

E) 1

**330) Sual:**Hansı ölkənin xaricdə 1365 ticarət nümayəndəliyi fəaliyyət göstərir?

A) Nepal

B) Yaponiya

**C) Kanada**

D) Azərbaycan

E) Çexiya

**331) Sual:**Hansı ölkədə xarici əlaqələr qurumu Xarici siyasət və beynəlxalq ticarət departamenti adlanır?

A) İtaliya

B) Pakistan

C) Rusiya

D) Hindistan

**E) Kanada**

**332) Sual:**İtaliyanın Xarici siyasi koordinasiya departamentinə daxil deyil:

A) Avropa idarəsi

**B) Avstraliya idarəsi**

C) Amerika idarəsi

D) Asiya, Okeaniya, Sakit okean və Antarktida idarəsi

E) Aralıq dənizi və Yaxın Şərqi ölkələri idarəsi

**333) Sual:**İtaliyanın XİN daxiliyində neçə departament mövcuddur:

A) 2

B) 3

C) 12

**D) 3**

E) 4

**334) Sual:**İtaliyanın XİN-də ali qurumun rəhbərinə bilavasitə tabe deyil:

**A) Avropa idarəsi**

B) hüquq şöbəsi

C) düzgün cavab variantı yoxdur

D) daxili nəzarət şöbəsi

E) parlamentlə əməkdaşlıq üzrə katiblik

**335) Sual:**İtaliyada Xarici İşlər qurumuna rəhbərlik edir:

A) duçe

B) baş katib

**C) nazir**

D) tribun

E) komandante

**336) Sual:**Böyük Britaniyada XİN başqa xarici məsələlərlə məşğul olan dövlət qurumu necə adlanır?

- A) Məxfi Şura
- B) mədəni əlaqələr nazirliyi
- C) düzgün cavab variantı yoxdur
- D) kraliça yanında Məşvərət şurası
- E) müstəmləkələr Birliyi işləri üzrə nazirlik

**337) Sual:**Böyük Britaniya XİN nəzarətində olan beynəlxalq nüfuzlu mədəniyyət-təhsil istiqamətli qurum necə adlanır?

- A) Məxfi Şura
- B) Britaniya Şurası**
- C) Ali Dövlət Kolleci
- D) Kral Akademiyası
- E) Forin Ofis

**338) Sual:**Böyük Britaniyada Xarici işlər nazirinin kral sarayında rəsmi vəzifəsini qeyd edin:

- A) kraliçanın müşaviri
- B) vəliəhdin müəllimi
- C) kraliça ilə hökumət arasında vasitəçi
- D) kraliçanın baş dövlət katibi**
- E) lektor

**339) Sual:**Böyük Britaniyada xarici siyasi məsələlər üzrə debatları həyata keçirən dövlət orqanını qeyd edin:

- A) parlament**
- B) kral sarayı
- C) nazirlər kabineti
- D) məhkəmə
- E) baş katiblik

**340) Sual:**Xarici əlaqələr sahəsində Böyük Britaniyada real, praktiki səlahiyyətlərə malikdir:

- A) kraliça
- B) prezident
- C) hökumət**
- D) lordlar
- E) hərbi komendant

**341) Sual:**Böyük Britaniya parlamenti neçə palataya malikdir?

- A) 1
- B) 3
- C) 4
- D) 7
- E) 2**

**342) Sual:**Böyük Britaniya siyasi sistemində yoxdur:

- A) parlament
- B) konstitusiya**
- C) seçkilər
- D) müxalifət
- E) nazirlər kabineti

**343) Sual:**Böyük Britaniya diplomatik aparatında tez-tez rast gəlinir:

- A) texnokratlara
- B) biznes sahəsindən gələnlərə
- C) mədəniyyət sahəsindən gələnlərə
- D) əsilzadə ailələrin üzvlərinə**
- E) ikili vətəndaşlığı olanlara

**344) Sual:**Böyük Britaniyada səfirləri qəbul edən, xarici ölkələrə səfir göndərən şəxs kimdir?

- A) kraliça**
- B) baş nazir
- C) baş lord
- D) parlament
- E) xarici işlər naziri

**345) Sual:**Diplomatiyada mühüm rol oynamış xanımlara daxil deyil:

- A) Kondoliza Rays
- B) Tansu Çillər
- C) Sara Xatun
- D) Məhsəti**
- E) Madlen Olbrayt

**346) Sual:**Diplomat öz kontaktlarını:

- A) xələfinə ötürməyi bacarmalıdır**
- B) məxfi saxlamağı bacarmalıdır
- C) getdikdən soqna unutmağı bacarmalıdır
- D) gündəlik nəzarət altında saxlamalıdır
- E) düzgün cavab variantı yoxdur

**347) Sual:**Son illər Avropa dövlətlərində siyasətə təsir edən aparıcı ictimai qrupu qeyd edin:

- A) humanitar ictimai təşkilatlar
- B) hərbi
- C) ekoloji
- D) həmkarlar ittifaqı
- E) cavab variantlarının hamısı düzgündür

**348) Sual:**Sadalanan ölkələr arasında Azərbaycanın sıx iqtisadi əlaqələri olmayanı qeyd edin:

- A) Türkiyə
- B) İtaliya**

- C) Gürcüstan
- D) Rusiya
- E) Seneqal

**349) Sual:**Müxalifətin hansı qanadı ilə kontaktlar saxlamaq xüsusən təhlükəlidir?

- A) solçu
- B) radikal**
- C) dini
- D) sağçı
- E) konservativ

**350) Sual:**Parlamentdə kontaktın olması diplomata qanunlarla bağlı imkan verir:

- A) qanunla bağlı səsvermənin nəticələrini dəyişdirmək
- B) yazılmasında bilavasitə iştirak etmək
- C) icrasını dayandırmaq
- D) qəbulunu gecikdirmək yaxud tezləşdirmək**
- E) qanunun yazılması üslubunu dəyişdirmək

**351) Sual:**Pakistanın XİN strukturunda Azərbaycanın da önəm verdiyi beynəlxalq təşkilat hansıdır?

- A) İslam Konfransı Təşkilatı**
- B) Əfqanıstanla İqtisadi əməkdaşlıq təşkilatı
- C) Asiya Sakit okean regionu əməkdaşlığı
- D) Yaxın Şərq əməkdaşlıq təşkilatı
- E) cavab variantlarının hamısı düzgündür

**352) Sual:**Diplomatın kontakt qurmasında hansı amillər mövcuddur?

- A) real və potensial
- B) ali və aşağı dərəcəli
- C) obyektiv və subyektiv**
- D) aşkar və gizli
- E) məcburi və könüllü

**353) Sual:**2010-cu ildə müxalifətlə əlaqələrdə xarici səfirliklər hansı dövrdə daha ehtiyatlı olmuşdular?

- A) yanvar-fevral
- B) aprel-may
- C) mart ayında
- D) iyul-avqust
- E) oktyabr-noyabr**

**354) Sual:**Milli Məclisdə ümumölkə səviyyəsində təsir imkanlarına malik olan millət vəkili qeyd edin:

- A) Fəzail Ağamalı
- B) Mehriban Əliyeva**
- C) Fuad Muradov



- D) Siyavuş Novruzov
- E) Xan hüseyin Kazımlı

**355) Sual:**Rusiyadakı səfirimizin diplomatik kontaktlar qurmaqda yardımçı olan subyektiv amili qeyd edin:

- A) ölkələrimizin qonşu olması
- B) Rusiyada bir neçə milyon soydaşımızın yaşaması
- C) yaxın tarixi keçmişin birliyi
- D) səfirin rus mədəniyyət xadimləri və əhalisi arasında populyarlığı**
- E) cavab variantlarının hamısı düzgündür

**356) Sual:**Azərbaycanın Türkiyədə səfirinə diplomatik kontakt qurmaqda yardımçı olan obyektiv amillərə daxil deyil:

- A) Türkiyədəki səfirimizin türk filologiyası üzrə təhsil alması**
- B) ölkələr arasında strateji partnyorluq
- C) milli soykökümüzün eyni olması
- D) bizim qonşu dövlətlər olmağımız
- E) düzgün cavab variantı yoxdur

**357) Sual:**ABŞ-dakı Azərbaycan səfirinin diplomatik kontakt qurmaqda mane olan obyektiv amillərə aid deyil:

- A) ABŞ super-güc mərkəz olması
- B) Azərbaycanın nüvə dövləti olmaması
- C) Səfirin xarici dili mükəmməl səviyyədə bilməməsi**
- D) Azərbaycanın ABŞ xarici ticarətində çəkisinə görə birincilərdən olmaması
- E) Azərbaycanın Böyük səkkizliyə daxil olmaması

**358) Sual:**Azərbaycanın hansı ölkədəki səfirinə kontaktlar qurmaq daha çətindir?

- A) İran
- B) Türkiyə
- C) Gürcüstan
- D) Rusiya
- E) ABŞ**

**359) Sual:**Azərbaycanın hansı ölkədəki səfirlərinə diplomatik kontaktlar yaratmaq daha asandır?

- A) ABŞ
- B) Gürcüstan**
- C) Braziliya
- D) Çin
- E) Avstraliya

**360) Sual:**Diplomatların xanımlarının rolunun artması ilk növbədə hansı sahədə baş verdi:

- A) tərcüməçilikdə
- B) sənədlərin tərtibatında
- C) məsləhətçi qismində

- D) diplomatik qəbulun təşkilində
- E) müqavilə lahiyələrinin müzakirəsində

**361) Sual:**Qadınların diplomatiyada rolunu hətta bu islahatçı diplomat belə inkar edirdi:

- A) Kalyer
- B) Dante
- C) Fet
- D) Kissincer
- E) Olbrayt

**362) Sual:**Pakistan XİN hansı regionla bağlı əlavə katib vəzifəsi yoxdur?

- A) Afrika
- B) Yaxın Şərq
- C) Okeaniya
- D) Amerika
- E) Avropa

**363) Sual:**XİN-daxili kontaktların qurulması üçün diplomatın biliklərinə daxil deyil:

- A) XİN daxili strukturu
- B) departamentlərin şəxsi heyəti barədə məlumat
- C) XİN fərqli özünəməxsus xüsusiyyətlərindən agah olmaq
- D) XİN əməkdaşlarının subordinasiyası
- E) XİN əməkdaşlarının genealoji məlumatları

**364) Sual:**XX əsrin 70-ci illərində Tunislə Liviya arasında münaqişənin yaranmasına səbəb:

- A) mübahisəli meşə zolağı
- B) mübahisəli neft yatağı
- C) Liviyada dövlət çevrilişi jəhdində Tunis vətəndaşlarının iştirakı
- D) qarşılıqlı mədəni plaqiat ittihamları
- E) düzgün cavab variantları yoxdur

**365) Sual:**XX əsrin 70-ci illərində SSRİ-nin dörd diplomatını persona non-grata elan etmiş dövlət:

- A) Polşa
- B) Meksika
- C) Avstraliya
- D) Tunis
- E) Somali

**366) Sual:**İki ölkə arasında gərginlik yaşanırsa, diplomat nə etməlidir?

- A) istənilən halda kontakt qurmaq cəhdlərini davam etdirməlidir
- B) müvəqqəti olaraq kontakt qurmaq cəhdlərindən imtina etməlidir
- C) öz rəhbərliyini gərginliyi tez aradan götürməyə çağırmalıdır
- D) ali şəxslə birbaşa görüşlərdən qaçmalıdır
- E) bu cür şəraitdə işləməkdən imtina etməlidir

**367) Sual:**Səfir üçün ali şəxslə kontakt qurmaq üçün ilk fürsət:

- A) qonşuluqda yaşamaq
- B) dövlət bayramı ilə bağlı tədbir
- C) etimadnamənin təqdimatı
- D) səfirin ölkəsinə həmin rəsmi şəxsin səfəri
- E) düzgün cavab variantı yoxdur

**368) Sual:**Diplomatik kontaktlar üçün səciyyəvidir:

- A) daimilik
- B) cavab variantlarının hamısı düzgündür
- C) əsaslı xarakter daşımaq
- D) mütəmadiyyət
- E) sistemlilik

**369) Sual:**Diplomat kiminlə kontaktdan qaçmalıdır?

- A) müstəqil rəyi olandan
- B) geniş bilik bazasına malik olandan
- C) analitik düşüncə sahibindən
- D) düşüncələri sırf mətbuata, televiziyaya əsaslanandan
- E) hər hansı bir sahənin mütəxəssisindən

**370) Sual:**Diplomatik kontaktlarda etibarlılıq amili ilə bağlı deyil:

- A) düzgün cavab variantı yoxdur
- B) qarşılıqlı olmalıdır
- C) tərəflər bir-birinə şübhə ilə yanaşmamalıdırlar
- D) ciddi ünsiyyətə hazır olmalıdırlar
- E) səmərəli fikir mübadiləsinə meyl etməlidirlər

**371) Sual:**1774 və 1827-ci illərə təsadüf edir?

- A) vahid protokol normalarının tərtibi cəhdləri
- B) Qərbi Avropa protokol qaydalarının yazılması və çapı
- C) ilk dünya hökmdarları siyahılarının çap edilməsi
- D) Azərbaycanda protokol normalarının tərtibi cəhdləri
- E) Rusiyada protokol normaları ilə bağlı rəsmi sənədlərin qəbulu

**372) Sual:**Təntənəli mərasimlər zamanı rəsmən qəbul edilmiş üsul və qaydaların məcmusu, habelə həmin mərasimin özü adlanır:

- A) təsnifat
- B) aqreman
- C) təşrifat
- D) preambula
- E) arxiv

**373) Sual:**Diplomatiyanın siyasi aləti qismində çıxış edir:

- A) protokol

- B) geyim forması
- C) siyasi təzyiq
- D) düzgün cavab versiyası yoxdur
- E) mükafatlandırma

**374) Sual:**Diplomatik protokolun kateqoriyalarına aid deyil

- A) siyasi kateqoriya
- B) ədəbi kateqoriya**
- C) cavab versiyalarının hamısı düzgündür
- D) beynəlxalq kateqoriya
- E) tarixi kateqoriya

**375) Sual:**Protokolun ümumi tərifinə aiddir:

- A) hüquqi normalar külliyyəti
- B) düzgün cavab versiyası yoxdur
- C) dövlət sənədlərinin dövrü nəşri
- D) rəsmi və qeyri-rəsmi səbəblər üzrə davranış qaydalarının məcmusu**
- E) yazışmada ədəbiliyin qorunmasına nəzarət mexanizmi

**376) Sual:**İyerarxiya nə deməkdir?

- A) rütbələr üzrə aşağıdan yuxarıya tabelilik**
- B) qarşılıqlı nəzakətlik
- C) diplomatik vəzifə
- D) diplomatik terminləri öyənən elm
- E) latın dilində protokol sözü

**377) Sual:**Protokol şöbəsinin əsas funksiyalarına aiddir:

- A) xarici nümayəndə heyətlərinin səfər proqramının icrasının təminatı
- B) ali şəxslərin rəsmi səfərlərinin proqramının tərtibi
- C) cavab versiyaların hamısı düzgündür**
- D) dövlətin digər qollarına protokolda yardım
- E) xarici nümayəndəliklərə işlərinin təşkilində kömək

**378) Sual:**Xarici İşlər nazirliyində protokol məsələləri ilə məşğul olur?

- A) dəftərxana şöbəsi
- B) protokol departamenti**
- C) regional şöbələr
- D) ərazi-əməliyyat idarəsi
- E) nazirin şəxsi katibi

**379) Sual:**Səfirlikdə protokol məsələləri ilə məşğul olur:

- A) xidməti personal
- B) diplomatik personal üzvlərindən biri**
- C) səfirin xanımı
- D) səfir

E) cavab versiyaların hamısı düzgündür

**380) Sual:**Qarşılıqlıq əsasında məhdudedicı tədbirlər səbəb olur:

- A) düzgün cavab versiyası yoxdur
- B) ölkələrarası münasibətlərdə inkişafa
- C) hökmdarlar arasında şəxsi dostluğa
- D) ölkələrarası münasibətlərdə gərginliyə**
- E) biznes əlaqələrinin möhkəmlənməsinə

**381) Sual:**Diplomatik protokol qaydalarına riayət əsaslanır:

- A) nəzakətlilik prinsipinə
- B) qarşılıqlıq prinsipinə**
- C) düzgün cavab versiyası yoxdur
- D) güzəşt prinsipinə
- E) təhdid prinsipinə

**382) Sual:**Diplomatik protokolun kateqoriyasına aiddir:

- A) riyazi kateqoriya
- B) mədəni kateqoriya
- C) fərdi kateqoriya
- D) siyasi kateqoriya**
- E) fiziki kateqoriya

**383) Sual:**Diplomatik əlaqələr haqqında Vyana konvensiya nə vaxt qəbul olundu?

- A) 1961-ci ildə**
- B) 1949-cu ildə
- C) 1861-ci ildə
- D) 1918-ci ildə
- E) 1945-ci ildə

**384) Sual:**Diplomatik protokol normalarına hüquqi qüvvə verməyin ilk cəhdi olub?

- A) Vestfal sülhündə
- B) Helsinki aktında
- C) 1815-ci ilin Vyana konqressində
- D) 1961-ci ilin Vyana konqressində
- E) 1945-ci ilin San-Fransisko konfransında

**385) Sual:**Jaklin Kennedi ilə görüş zamanı özünü itirib protokoldan kənara çıxan kim oldu?

- A) Fransa prezidenti
- B) L.Brejnev
- C) Fidel Kastro
- D) B.Yeltsin
- E) Roma papası**

**386) Sual:**XX əsrin 60-cı illərinə qədər diplomatiyanın arsenalında mövcud idi:

- A) natəmizlik
- B) kobudluq**
- C) xanımlara hörmətsizlik
- D) geyim formasında anarxiya
- E) cavab variantlarının hamısı düzgündür

**387) Sual:**Diplomat vəzifəsini icra etdikdən sonra çox vaxt müflis olan əyanlar hansı ölkəyə xas idi?

- A) İngiltərə
- B) Litva
- C) Osmanlı Türkiyəsi
- D) Rusiya
- E) Venesiya**

**388) Sual:**XVI-XVII əsrlərdə Roma papalarının sarayında əcnəbi səfir:

- A) papa qarşısında diz çökməli idi
- B) papanı ayaq üstə baş geyimini çıxartmış halda dinləməli idi**
- C) papa ilə dəyirmi massa arxasında otururdu
- D) papa ilə birgə dua etməli idi
- E) papanın ayaqlarını öpməli idi

**389) Sual:**Erkən Orta əsrlər dövründə Avropada diplomatiyanın mərkəzi olan dövlət:

- A) Frank dövləti
- B) Qərbi Hun dövləti
- C) İspaniya
- D) Bizans**
- E) Lanqbardlar ölkəsi

**390) Sual:**Qədim romanın səfirlərinə başçılıq edirdi:

- A) «müqəddəs ata»**
- B) senator
- C) plebey
- D) prinseps
- E) patrisi

**391) Sual:**Roma papasına Kral sarayında səfirlərinin qəbulu üçün külli miqdarda pul təklif edən dövləti qeyd edin:

- A) Venesiya
- B) Ərəb Xilafəti
- C) Genuya
- D) Fransa
- E) Çexiya**

**392) Sual:**Hansı dövlətin səfirinin Konstantinopolda məcburi saxlanmasına baxmayaraq, həmin dövlət Bizansla müharibəyə başladı?

- A) Rusiya**

- B) Uyqur xaqanlığı
- C) Ərəb Xilafəti
- D) Polşa
- E) Avar xaqanlığı

**393) Sual:**Düzgün olanı qeyd edin: 1. Xalq yığıncağı 2. Senat 3. Divan a - ərəb Xilafəti b - Qədim Roma c - Qədim Yunanıstan

- A) 1-a; 2 - b; 3 - c
- B) 1 - c; 2 - a; 3 - b
- C) 1 - c; 2 - b; 3 - a
- D) 1-b; 2- c; 3 - a
- E) 1 - b; 2-a; 3 - c

**394) Sual:**Düzgün olanı qeyd edin: 1. Yunanıstan 2. Roma 3. Vatikan a - nunsi; b - prokseniya; c- fetsial

- A) 1-a; 2 - b; 3 - c
- B) 1 - c; 2 - a; 3 - b
- C) 1 - c; 2 - b; 3 - a
- D) 1-b; 2- c; 3 - a
- E) 1 - b; 2-a; 3 - c

**395) Sual:**Rusiyanın Yeni dövrdə Avropa ölkələri ilə diplomatik mübahisələ səbəb olurdu:

- A) çarın naməsini şəxsən əcnəbi hökmdarın qəbul etməsi və rus səfirinə şəxsən verməsi məsələsi
- B) danışıqların yalnız rus dilində getməsi tələbi
- C) Rus səfirin hamıdan tez qəbul edilməsi tələbi
- D) qarşılıqlıq prinsipini irəli sürdükləri üçün
- E) düzgün cavab versiyası yoxdur

**396) Sual:**XVI-XVII əsrlərdə rus hökmdarları İsveç kralları ilə şəxsi ünsiyyətdə olmaqda niyə qaçırdılar?

- A) İsveçi dövlət kimi tanımadıqları üçün
- B) hökmdarlar arasında şəxsi ədavət olduğu üçün
- C) İsveç krallarının əsil-nəcabətinin aşağı olmasını bildirərək
- D) Baltik dənizə çıxışdan məhrum olduqları üçün
- E) İsveçin Türkiyənin müttəfiqi olduğu üçün

**397) Sual:**XV əsrin sonlarına Rusiya diplomatiyası üçün xas idi:

- A) mükəmməl qurulmuş protokol normaları
- B) geniş tərcüməçilər ştatının olması
- C) diplomatik məktəblərin mövcudluğu
- D) səfirlər üçün imtahanların keçirilməsi
- E) müəyyən təşrifat qaydalarının mövcud olmaması

**398) Sual:**Avropa etiketindən məlumatsızlığı ilə yadda qalmış rus hökmdarı:

- A) I Pyotr

- B) III İvan
- C) II Yekaterina
- D) II Nikolay
- E) I Aleksandr

**399) Sual:**XVI-XVII əsrlərdə Roma papaları ən ali hökmdarları qəbul edirdilər?

- A) hersoq zalında
- B) Papanın şəxsi kabinetində
- C) kardinalların toplantısında
- D) Kral zalında**
- E) təkbətək görüşlərdə

**400) Sual:**Venesiyada diplomatiyanın hansı sahəsinə xüsusi önəm verilirdi:

- A) diplomatik şifrələnmə**
- B) diplomatik imtiyazlar
- C) beynəlxalq hüquq
- D) diplomatik terminlər
- E) diplomatik etiket

**401) Sual:**XV əsrdə səfirlərin xaricdə qalması müddəti məhdudlaşırdı:

- A) 3-4 ayla
- B) 10 illə
- C) 2 illə**
- D) 5 illə
- E) səfirin öz arzusuna əsasən

**402) Sual:**XIII əsrdə səfirlərin səfərdə olması müddəti məhdudlaşırdı:

- A) 3-4 günlə
- B) bir-iki həftə ilə
- C) 24 saatla
- D) 2-3 illə
- E) 3-4 ayla**

**403) Sual:**1915-ci ildə Yunanıstanla münasibətləri gərgin olan Türkiyədə yunan diplomatı təhqir edildikdə, türk hökumətinin reaksiyası necə oldu?

- A) məsələni ört-basdır etməyə çalışdı
- B) üzr istədi və təhqir edən şəxs vəzifədən azad edildi**
- C) diplomatın qarşı tərəfi təhrik etdiyini bildirdi
- D) düzgün cavab variantı yoxdur
- E) baş verənlərin Yunanıstanın yanlış siyasətinin nəticəsi olduğunu bəyan etdi

**404) Sual:**1915-ci ildə polis əməkdaşı tərəfindən təhqir edilən diplomat hansı ölkənin təmsilçisi idi?

- A) Rusiya
- B) Fransa
- C) ABŞ**



D) Yunanıstan

E) İngiltərə

**405) Sual:**Diplomatik immunitet formalarını qeyd edin:

A) tam və məhdud

B) geniş və dar

C) xarici və yerli

D) düzgün cavab variantı yoxdur

E) güzəştli və güzəştisiz

**406) Sual:**İmmunitet anlayışına müvafiq olan anlayışlara daxil deyil:

A) müstəsna hüquq

B) imtiyaz

C) cavab variantlarının hamısı düzgündür

D) üstünlük

E) duayen

**407) Sual:**Arzuolunan şəxs diplomatiyada necə adlanır?

A) duayen

B) personaliti

C) persona qrata

D) homo hostilis

E) persona non-qrata

**408) Sual:**2009-cu ilin iyununda diplomatlarının birinin Rusiya XİN tərəfindən persona non-qrata elan edilməsinə finn hökuməti niyə etiraz etmədi?

A) diplomatın vəzifəsindən sui-istifadə etdiyi üçün

B) Rusiyanın hərbi gücündən ehtiyat edərək

C) məsələnin üçüncü, neytral dövlət tərəfindən həll ediləcəyinə ümid edərək

D) Rusiya prezidentinin Finlandiyaya səfəri öncəsi münasibətləri daha da gərginləşdirməmək üçün

E) düzgün cavab variantı yoxdur

**409) Sual:**2008-ci ildə rusiyalı diplomatlardan birinin casusluqda ittihamına Rusiya hökuməti latviyalı həmkarlarına nə ilə cavab verdilər?

A) üzr istədilər

B) məsələnin obyektiv şəkildə araşdırılmasını istədilər

C) məsələdə üçüncü tərəfin əli olduğunu bildirdilər

D) cavab olaraq Rusiyadakı latviyalı diplomatlardan birini «persona non-qrata» elan etdilər

E) həmin rus diplomatını ümumiyyətlə, XİN strukturundan xaric etdilər

**410) Sual:**1898-ci ildə ABŞ prezidenti haqqında dostuna şəxsi məktubunda nələyiq sözlər yazmış ispan diplomatı ittihamlara necə cavab verdi:

A) fikrinin təhrif olunduğunu

B) istefa verdi

C) şəxsi məktubunun oğurlanmasını cinayət adlandırdı

- D) bu fikrin özünə deyil, İspan XİN-nə məxsus olduğunu bildirdi  
E) məhkəmədə cavab verəcəyini açıqladı

**411) Sual:**1856-cı ildə qətlin şahidi olmuş holland diplomatı ABŞ hökuməti necə ifadə verməyə vadar etmək istəyirdi:

- A) hədə-qorxu gələrək  
B) ailə üzvlərinə təzyiq göstərərək  
C) mətbuatda diplomatın mənfə imicini yaradacaqları ilə təhdid edərək  
D) qatilin yeni cinayətlər törədəcəyini vurğulayaraq  
E) hökumət səviyyəsində Niderland XİN-nə müraciət edərək

**412) Sual:**1856-cı ildə Hollandiyanın ABŞ-dakı diplomatı şahidi olduğu qətl hadisəsi ilə bağlı niyə ifadə vermədi:

- A) qətlin ona psixoloji sarsıntı halına saldığı üçün  
B) hadisəyə adının hallanmaması üçün  
C) yazılı ifadə variantını ABŞ prokuroru qəbul etmədiyi üçün  
D) hökumətinin tələbi ilə  
E) qatilin intiqamından çəkinərək

**413) Sual:**2003-cü ilin oktyabr ayında Norveç səfirliyi ilə yaranmış problem necə həll edildi?

- A) məsələ diplomatik müstəvidə həll olundu  
B) səfir persona non grata elan edildi  
C) səfirlik mühasirəyə alındı  
D) səfirliyə sığınmış şəxslər Azərbaycan vətəndaşlığından məhrum edildilər  
E) norveç səfiri müstəntiq tərəfindən dindirildi

**414) Sual:**2003-cü ilin oktyabr ayında Norveç səfirliyinə sığınmış şəxsləri səfirlik nümayəndələri necə təqdim etmişlər?

- A) siyasi motivə görə təqib olunanlar  
B) qaçqınlar  
C) Norveç vətəndaşı olmaq arzusunu ifadə edənlər  
D) səfirin qonaqları  
E) səfirliyə sınaq müddətinə götürülmüş işçilər

**415) Sual:**Diplomatik immunitetin pozulması ilə bağlı hansı beynəlxalq sənədə istinad edərək etiraz edirlər:

- A) 1815-ci ilin Vyana konqressinin qərarlarına  
B) 1961-ci ilin Vyana konvensiyasına  
C) 1975-ci ilin Xelsinki aktına  
D) BMT-nin 66 sayılı qətnaməsinə  
E) milli qanunvericiliyin müvafiq maddəsinə

**416) Sual:**Sadalanan ölkələrin hansının Azərbaycanda fəxri konsulluğu yoxdur?

- A) İsveç  
B) Meksika  
C) Niderland

- D) Sloveniya
- E) Qırğızıstan

**417) Sual:** Azərbaycanda hansı ölkənin baş konsulluğu var?

- A) Macarıstanın
- B) Fransanın
- C) Rusiyanın
- D) İranın**
- E) Qazaxıstanın

**418) Sual:** Maraqlar şöbələri hansı hallarda yaradılır:

- A) İki ölkə arasında rəsmi diplomatik münasibətlər olmadıqda**
- B) İki ölkə arasında xüsusi iqtisadi maraqlar mövcud olduqda
- C) Məxfi danışıqlar aparmaq məqsədi ilə
- D) İki etnik cəhətdən yaxın ölkələr arasında
- E) Hərbi-strateji partnyor-dövlətlər arasında

**419) Sual:** Müasir diplomatiyanın formalarının yaranması hansı hadisələrlə əlaqəli idi: I) İri mərkəzləşmiş dövlətlər yaranır; II) Xaç yürüşləri Şərq dünyasını yenidən Avropaya açır; III) Bizans imperiyasının süqut edir; IV) Daimi diplomatik nümayəndəliklər formalaşır; V) İlk konsulluq qurumları formalaşır.

- A) I və V
- B) II və III
- C) IV və V
- D) II və IV
- E) I və IV**

**420) Sual:** XX əsrin 70-ji illərində hansı dövlətin səfiri 17 il səfir kimi çalışdıqdan sonra Londonda duayen seçilir:

- A) Lixteynşteyn
- B) Lüksemburq**
- C) Monako
- D) Butan
- E) Lesoto

**421) Sual:** Hansı ölkənin səfiri 1943-1970-ci illərdə ABŞ-da çalışaraq nəhayət, duayen seçildi:

- A) Meksika
- B) Salvador
- C) Yeni Zelandiya
- D) Nikaraqua**
- E) Çili

**422) Sual:** Hansı dövlətin maraqlar şöbəsi ABŞ-da bir müddət Ermənistanın səfirliyi nəzdində yaradılmışdı:

- A) İraqın
- B) Belorusun**

- C) Şimali Koreyanın
- D) İranın**
- E) Gürcüstanın

**423) Sual:**XX əsrin 70-ci illərində Kuba-ABŞ münasibətləri kəsildikdə Kubanın maraqlar şöbəsi yaradılmışdı:

- A) Rusiyanın səfirliyində
- B) Çexoslovakiyanın səfirliyində**
- C) İspaniyanın səfirliyində
- D) Fransanın səfirliyində
- E) Yuqoslaviyanın səfirliyi nəzdində

**424) Sual:**Missiyanın səfirlikdən fərqlərinə aid deyil:

- A) Missiyanın konkret məqsədi var
- B) Missiya statusa görə daha aşağıdadır
- C) Missiya diplomatik nümayəndəlik hesab edilmir**
- D) Missiyaya elçi başçılıq edir
- E) Missiya hökumət başçısı yanındadır, səfirlik dövlət başçısı

**425) Sual:**Diplomatik nümayəndəliyin texniki personalına daxildir: I) attaşe; II) müşavir; III) şifrləyici; IV) makinaçı; V) sürücü;

- A) I və III
- B) I və V
- C) III və IV**
- D) II və IV
- E) IV və V

**426) Sual:**Diplomatik kuryerin malik olduğu imtiyazlara aiddir: I) yaşadığı məkanın toxunulmazlığı; II) üzərində axtarış aparılmaması; III) saxlanıla bilməz; IV) ictimai nəqliyyatdan ödənişsiz istifadə; V) internetdən ödənişsiz istifadə

- A) I və V
- B) I və II
- C) II və IV**
- D) II və V
- E) II və III

**427) Sual:**Azərbaycan-ermənistan münaqişəsi ilə bağlı qəbul olunmuş beynəlxalq sənədlərə daxil deyil:

- A) Lissabon Sammiti
- B) Bişkək müqaviləsi
- C) BMT-nin dörd qətnaməsi
- D) cavab variantlarının hamısı düzgündür**
- E) Mərakeş razılığı

**428) Sual:**Ermənistanın ən yaxın strateji-hərbi müttəfiqi olan ölkə:

- A) Fransa

- B) ABŞ
- C) İsveçrə
- D) İran
- E) Rusiya

**429) Sual:** ABŞ-ın ən yaxın strateji müttəfiqi olan ölkəni qeyd edin:

- A) Çexiya
- B) Böyük Britaniya**
- C) Meksika
- D) Çin
- E) Polşa

**430) Sual:** Azərbaycanın konsulluqlar açmaq istiqamətində uzunmüddətli fəaliyyətdən sonra nail olunmuş məqsəd:

- A) Los-Anjelesdə konsulluq açmaq
- B) Ərdəbildə konsulluq açmaq
- C) San-Fransiskoda konsulluq açmaq
- D) Təbrizdə konsulluq açmaq**
- E) Bağdadda konsulluq açmaq

**431) Sual:** İngiltərə və Fransanın xarici siyasətində oxşar mövge:

- A) təhlükəsizliyin təməlini NATO təşkil edir**
- B) ABŞ-ın təsir dairəsindən mümkün qədər uzaq olmaq
- C) Rusiya ilə münasibətlərdə yaxınlığa meyl
- D) miqrantlara qarşı sərtlik və ayrı-seçkilik
- E) cavab variantlarının hamısı düzgündür

**432) Sual:** ABŞ-ın dünyadakı təsirinin ənənəvi mənbələri:

- A) nüvə silahı və «dəyənək siyasəti»
- B) düzgün cavab variantı yoxdur
- C) iqtisadi qüdrət və «nümunə gücü»**
- D) müstəmləkərə təsir və «zorla təhdid»
- E) antikommunizm və miqrasiya siyasəti

**433) Sual:** Müasir dövrdə ABŞ xarici siyasətinin təməlini təşkil edir:

- A) hücum, müdafiə və tərəqqi
- B) rəqabət, bölgü və mübarizlik
- C) ticarət, iqtisadi üstünlük və diplomatiya**
- D) ekologiya, mübarizə və açıqlılıq
- E) müdafiə, diplomatiya və inkişaf

**434) Sual:** Aşağıdakılar hansı dövlətin xarici siyasətinin əsas prinsiplərinə aiddir: 1) Ölkənin ərazi bütövlüyü və təhlükəsizliyi 2) Avropada sülh və təhlükəsizlik 3) təbəələrinin maddi rifahının təminatı

- A) Butan
- B) Böyük Britaniya**

- C) Belarus
- D) Bolqarıstan
- E) Vatikan

**435) Sual:**Böyük Britaniyanın xarici iqtisadi siyasətdə elan etdiyi əsas istiqamətlərə aid deyil:

- A) ticarət
- B) investisiyalar
- C) əmtəə ixracatı
- D) miqrantların cəlb edilməsi**
- E) turizm

**436) Sual:** İngiltərənin XİN naziri olmuş şəxsi qeyd edin:

- A) Rifkind**
- B) Jüppe
- C) Bleyer
- D) M.Olbrayt
- E) J.Karter

**437) Sual:**Müasir Fransa xarici siyasəti sistemində dəyişiklik:

- A) səfirlərin kontakt qurmaq üçün maddi imkanlarını artırma
- B) miqrantları diplomatiya sahəsinə buraxmamaq istiqamətində planın tərtib edilməsi
- C) səfirlərə ümumi tövsiyələrdən konkret tapşırıq və hesabat sistemində keçid**
- D) ekoloji istiqaməti bir nömrəli məsələ olaraq irəli sürmək
- E) hər kişi-səfirin birinci köməkçisinin xanım olmasını təmin etmə

**438) Sual:**Jüppe Fransanın XİN vəzifəsinə nə vaxt təyin edildi:

- A) 1993-cü ildə**
- B) 2001-ci ildə
- C) 1979-cu ildə
- D) 2009-cu ildə
- E) 1193-cü ildə

**439) Sual:**Fransanın konstitusiyaya Şurasına neçə nəfər və neçə illik seçilir:

- A) 9 nəfər 9 ilə**
- B) 5 nəfər 7 ilə
- C) 3 nəfər 15 ilə
- D) 12 nəfər 13 ilə
- E) 8 nəfər 30 ilə

**440) Sual:**Fransada xarici siyasi fəaliyyətə nəzarət edən xüsusi qurumun adını qeyd edin:

- A) Milli birlik komitəsi
- B) Milli təhlükəsizlik məclisi
- C) Konstitusiyaya şurası**
- D) Ölməzlər Akademiyası
- E) Milli barışıq konqressi

**441) Sual:**Fransa prezidentində xarici siyasi məsələlərlə bağlı hansı səlahiyyətlər mövcuddur?

- A) səfirləri təyin etmək
- B) Milli təhlükəsizliyi təmin etmək
- C) müqavilə bağlamaqla bağlı danışıqlar aparmaq
- D) müqavilə bağlamaqla bağlı danışıqlar aparmaq
- E) xarici səfirləri akreditə etmək
- F) cavab variantlarının hamısı düzgündür

**442) Sual:**Fransa XİN fəaliyyət tarixçəsinin əvvəlini hansı dövrlə bağlayırlar:

- A) XI əsrin ilk rübü ilə
- B) XVII əsrin birinci yarısı ilə**
- C) XV əsrlə
- D) XIX əsrin sonları ilə
- E) XX əsrin ortaları ilə

**443) Sual:**Xarici əlaqələr üzrə dövlət orqanlarını hansı meyarlar üzrə bölmək olar:

- A) cavab variantlarının hamısı düzgündür**
- B) yerləşmələrinə görə
- C) fəaliyyətlərinə uyğun olaraq
- D) hüquqi mövqelərinə görə
- E) funksiyalarının xüsusiyyətlərinə görə

**444) Sual:**Fransada hansı təşkilatın mərkəzi orqanları da xarici əlaqələr orqanlarına daxildir:

- A) varislik cəmiyyəti
- B) əsilzadələr klubu
- C) ikili vətəndaşlıq şöbəsi
- D) diaspora mərkəzi
- E) frankofon cəmiyyəti**

**445) Sual:**Almaniyanın səfirlikləri daxilində fəaliyyət göstərmir:

- A) maliyyə məsələləri üzrə referent
- B) informasiya şöbəsi
- C) ekoloji şöbə**
- D) mədəniyyət şöbəsi
- E) iqtisadi şöbə

**446) Sual:**Almaniya XİN daxilindəki şöbələrə aid deyil:

- A) Avropa şöbəsi
- B) Şərq şöbəsi
- C) ticarət-siyasi şöbə
- D) kadrlar şöbəsi
- E) almandilli ölkələr şöbəsi**

**447) Sual:**2004-cü ilə qədər Rusiya XİN iyerarxiyanı yuxarıdan aşağı qeyd edin:

- A) departament rəhbəri, baş katib, nazir müavini, şöbə müdiri
- B) nazir, baş katib, nazirin birinci müavini, nazirin digər müavinləri
- C) nazir, vitse-nazir, nazir müavini, baş müşavir
- D) baş vəkil, direktor, müdir
- E) dövlət katibi, katib, katib müavini, müşavir

**448) Sual:**Aşağıdakıları birləşdirən ümumi cəhəti qeyd edin: 1. müqavilə-hüquq idarəsi 2. informasiya və mətbuat idarəsi 3. Diplomatika institutu 4. dövlət protkolu xidməti

- A) ABŞ Dövlət Departamentinin qərarverici bölmələridirlər
- B) Rusiyada təsərrüfat işləri üzrə nazir müavinin səlahiyyətlərinə daxildirlər
- C) Fransada birbaşa nazirə tabe olan qurumlardır
- D) onlar İtaliya XİN vahid departamenti daxilindədirlər
- E) düzgün cavab variantı yoxdur

**449) Sual:**İtaliyanın XİN xarici siyasi təhlil və planlaşdırma departamentinə daxil deyil:

- A) beynəlxalq islahatlara dəstək idarəsi
- B) konsulluq idarəsi
- C) inzibati idarə
- D) kadrlar idarəsi
- E) avropa inteqrasiya idarəsi

**450) Sual:**İtaliya XİN aşağıdakı vəzifələrini iyerarxiyaya əsasən aşağıdan yuxarıya göstərin: 1. nazir 2. baş katib 3. departament rəhbəri 4. baş katibin müavini

- A) 2,1, 4, 3
- B) 4, 2, 3,1
- C) 1, 2, 4, 3
- D) 3, 4, 1, 2
- E) 1, 4, 3, 2

**451) Sual:**Bir qayda olaraq, XİN qurumları daxilində inzibati şöbəyə aid edilir:

- A) kommunikasiya məsələləri
- B) təhlükəsizlik məsələləri
- C) protokol və etiket məsələləri
- D) arxivlər
- E) kitabxana

**452) Sual:**Bir qayda olaraq, XİN qurumları daxilində müqavilə-hüquqi şöbəyə aid edilir:

- A) cavab variantlarının hamısı düzgündür
- B) beynəlxalq hüquqi məsələlərlə məşğul olur
- C) bəzi dövlətlərdə ədliyyə nazirliyinin səlahiyyətlərinə daxildir
- D) Böyük dövlətlərdə ayrıca struktur bölmə kimi ayrılır
- E) müqavilələrin ratifikasiyanı da həyata keçirirlər

**453) Sual:**Yaponiyanın XİN nazir katibliyinin səlahiyyətlərinə daxil deyil:

- A) cavab variantlarının hamısı düzgündür



**B)** beynəlxalq hüquqi müqavilələrin tərtibi

C) protokol məsələləri

D) mətbuat və ictimaiyyətlə əlaqələr

E) əlaqələndirmə və inzibatçılıq

**454) Sual:**Aşağıdakıları iyerarxiya prinsipi ilə düzün: I) Xarici işlər naziri; II) Xarici işlər nazirinin müavinləri; III) səfirlər; IV) konsullar; V) əməliyyat-ərazi idarələri

A) I,II,III,IV,V

B) II,IV,I,V,III

C) V,II, III, I, IV

**D)** I,II, V, III, IV

E) III,IV,I, V, II

**455) Sual:**Aşağıdakılardan hansıları Böyük Britaniyanın xarici əlaqələr orqanlarına aiddir: I) Forin ofis; II) Dauninq-strit; III) Ke Dorse; IV) Uol strit; V) Buringem sarayı;

**A)** I və II

B) II və IV

C) I və V

D) IV və V

E) III və V

**456) Sual:**Yaponiyanın XİN regional struktur bölmələrinə daxil deyil:

A) Avropa işləri üzrə büro

**B)** MDB və Qafqaz bürosu

C) Asiya və Okeaniya bürosu

D) Şimali Ameriya bürosu

E) Yaxın Şərq və Afrika işləri üzrə büro

**457) Sual:**Yaponiya XİN daxilində belə struktur bölmə yoxdur:

A) xarici siyasət bürosu

B) təhlil və kəşfiyyat bürosu

C) nazir katibliyi

**D)** təhlükəsizlik komitəsi

E) iqtisadi əməkdaşlıq bürosu

**458) Sual:**Yaponiya XİN-də struktur bölmələr necə adlanır?

**A)** büro

B) departament

C) katibliklər

D) ostan

E) idarə

**459) Sual:**XX əsrin ortalarından Fransa diplomatik və konsul personalının yeni tərkibinə daxil deyil:

A) elçilər

B) xarici işlər üzrə katiblər

- C) MDB üzrə ekspertlər
- D) Şərqlə üzrə mütəxəssislər
- E) iş icraatçıları

**460) Sual:** Kimlər Fransanın Konstitusiyası Şurasının ömürlük üzvləridir:

- A) iki baş hakim
- B) Şuranın sədri və müavini
- C) düzgün cavab variantı yoxdur
- D) eks-prezidentlər
- E) Şuranın bütün üzvləri

**461) Sual:** Fransa parlamentə xarici siyasi məsələlərlə bağlı hansı hüquqlara malikdir:

- A) müharibə elan etmək
- B) cavab variantlarının hamısı düzgündür
- C) bəzi beynəlxalq müqavilələrin təsdiqlənməsində müstəsna hüquq
- D) hökumətə inam yaxud inamsızlıq nümayiş etdirmək
- E) Fransadan kənar yaşayan soydaşların mövqeyini nəzərə almaq

**462) Sual:** Xaricdə yaşayan fransızlar parlamentin hansı palatasında təmsil olunurlar?

- A) konqress
- B) diaspora ilə iş əzrə komitədə
- C) konvent
- D) senat
- E) irsi palatada

**463) Sual:** Fransanın parlamenti neçə palatadan ibarətdir?

- A) milli məclis və senat
- B) senat
- C) konvent
- D) ali palata və qraflar palatası
- E) müəssislər məclisi və konvent

**464) Sual:** Yaponiya XİN xarici siyasi bürosunun fəaliyyət dairəsinə aid deyil:

- A) strateji planlaşdırma
- B) beynəlxalq təhlükəsizlik məsələləri
- C) BMT ilə əməkdaşlıq
- D) humanitar problemlər
- E) ictimaiyyətlə əlaqələr

**465) Sual:** Diplomət loyallıq prinsipini hansı hallarda pozur: I) iş sirlərini yaxınlarına açanda; II) diplomətlıqla kəşfiyyatlığı eyniləşdirəndə; III) rəhbərliyinə həqiqəti yox, eşitmək istədiyini IV) rəhbərliyin fikrinə etiraz edəndə; V) təmsil etdiyi yaxud fəaliyyət göstərdiyi ölkənin kobud ifadələrini yumşaldaraq;

- A) I və III
- B) II və III

- C) III və IV
- D) III və V**
- E) II və V

**466) Sual:** Beynəlxalq hüquq sahəsində biliklər diplomata nə üçün lazımdır?

- A) diplomatik sənədləri düzgün tərtib etmək üçün
- B) sonradan vəkillik karyerasını başlamaq üçün
- C) milli qanunvericilik proseslərində iştirak üçün
- D) düzgün cavab variantı yoxdur
- E) diplomatik qəbulun təşkil olunması üçün

**467) Sual:** ABŞ-ın Rusiyadakı diqqət mərkəzində olmağı xoşlayan diplomat kimdir?

- A) Berne
- B) Verşbou**
- C) Rays
- D) Smit
- E) Olbrayt

**468) Sual:** Müasir beynəlxalq münasibətlərin təməledici prinsiplərinə zərbə vurmuş siyasi xadimi qeyd edin:

- A) Böyük Corc Buş
- B) Kofi Annan
- C) Kiçik Corc Buş**
- D) Pan Qi Mun
- E) Teodor Ruzvelt

**469) Sual:** XX əsrin əvvəllərində Gürcüstanın müstəqilliyinin xaç atası rolunu oynamış diplomat kimdir?

- A) Ribbentrop
- B) Kaunits
- C) Qorçakov
- D) qraf Şulenburq**
- E) Kipiani

**470) Sual:** Tiflisdə, Tehran, Buxarest və Moskvada diplomatik fəaliyyətlə məşğul olmuş şəxs kimdir?

- A) Topçubaşev
- B) Şulenburq**
- C) Taleyran
- D) Kalyer
- E) Nikolson

**471) Sual:** 1815-ci ilin Vyana konqressinin aparıcı üzvlərindən biri kim olmuşdur?

- A) Napoleon
- B) Fuşe
- C) II Nikolay**

- D) I Pavel
- E) Taleyran

**472) Sual:**Taleyran hansı ölkələrin ərazi məsələsinə müdaxilə edir?

- A) Hollandiya və Belçika
- B) Polşa və Almaniya
- C) Çexiya və Slovakiya
- D) İtaliya və Yuqoslaviya
- E) Çin və Koreya

**473) Sual:**XX əsrin hansı siyasətçilərini makiavellist adlandırmaq olmaz?

- A) Stalin
- B) Bill Klinton
- C) Hitler
- D) Pinoçett
- E) Kiçik Corc Buş

**474) Sual:**Diplomatiyada həqiqət məsələsinə tam fərqli mövgelərdən kimlər yanaşırdı?

- A) Kalyer və Balasaquni
- B) Makiavelli və Taleyran
- C) Kissincer və Topçubaşev
- D) Makiavelli və Kalyer
- E) Nikolson və Kalyer

**475) Sual:**Diplomatik yazışma sənədlərinə aid deyil:

- A) hesabat
- B) arayış
- C) siyasi məktub
- D) nota
- E) memuarlar

**476) Sual:**Aşağıdakılar hansı vərdişlə bağlıdır: 1. güləruz 2. mehriban 3. xoşünsiyyətli

- A) kommunikativ
- B) yazışma məharəti
- C) təmizkarlıq
- D) düzgün cavab variantı yoxdur
- E) individuallıq

**477) Sual:**Aşağıdakılar hansı vərdişlə bağlıdır: 1. üzdə olmaq bacarığı 2. publika qarşısında çıxış etmək 3. fikrini aydın izah etmək

- A) individuallıq
- B) düzgün cavab variantı yoxdur
- C) təmsilçilik
- D) kollektivçilik
- E) iyerarxiya

**478) Sual:**Diplomatın xüsusi bilikləri şərti olaraq neçə hissəyə bölünür?

- A) 2
- B) 3**
- C) 6
- D) 4
- E) 9

**479) Sual:**Taleyran müasir diplomatiyanın hansı tələbinə cavab vermirdi:

- A) maraqlılıq
- B) danışıqlar aparmaq
- C) kommunikativ vərdiş
- D) mütaliə
- E) dürüstlük**

**480) Sual:**Orta əsrlərin diplomatların ən vacib bilik sahələrindən biri hansı idi?

- A) teologiya**
- B) geologiya
- C) rəssamlıq
- D) arxeologiya
- E) riyaziyyat

**481) Sual:**Daxili yazışma: birmənalılıq, ..., aydınlıq; Xarici yazışma: ..., nəzakətlik, təmkinlik, termin və ifadələr, çalışdığı ölkənin adətləri və qaydaları. Buraxılanları qeyd edin:

- A) konservativlik və lakoniklik
- B) ideologiya və səbr
- C) rəvanlıq və inadkarlıq
- D) ehtiyatlılıq və xəttatlıq
- E) lakoniklik və ehtiyatlılıq**

**482) Sual:**Öyrənilməsi mümkün olan diplomatik sahələr arasında boş olanı qeyd edin: Ölkələr haqqında; ...; beynəlxalq təşkilatlar; beynəlxalq hüquq; maliyyə, ticarət; xarici dillər; KİV; intellektuallıq.

- A) liderlik
- B) protokol və etiket**
- C) danışıqlar aparmaq
- D) müşahidə və təhlil
- E) diplomatik üslub

**483) Sual:**Peşəkar vərdişlər: danışıqlar aparmaq; müşahidə, təhlil, məruzə; təmsilçilik, üzdə olmaq; ...; kommunikativ vərdiş. Çatışmayanı əlavə edin:

- A) maliyyə və ticarət
- B) müstəqil düşüncə
- C) idarəetmə və təşkilatçılıq
- D) təmizkarlıq**

E) inadkarlıq

**484) Sual:**Təbiətən olmalıdır: müstəqil düşüncə; mehribanlıq, cəlbətmə; ...; liderlik; təmizkarlıq. Çatışmayı əlavə edin:

A) təmsilçilik

B) məruzə etmək bacarığı

C) düzgün cavab variantı yoxdur

**D) maraqlılıq, yenilik həvəsi**

E) mütaliə

**485) Sual:**Qədim romanın səfirlərinə başçılıq edirdi:

A) «müqəddəs ata»

B) senator

C) plebey

D) prinseps

E) patrisi

**486) Sual:**Erkən Orta əsrlər dövründə Avropada diplomatiyanın mərkəzi olan dövlət:

A) Frank dövləti

B) Qərbi Hun dövləti

C) İspaniya

**D) Bizans**

E) Lanqbardlar ölkəsi

**487) Sual:**XVI-XVII əsrlərdə Roma papalarının sarayında əcnəbi səfir:

A) papa qarşısında diz çökməli idi

**B) papanı ayaq üstə baş geyimini çıxartmış halda dinləməli idi**

C) papa ilə dəyirmi massa arxasında otururdu

D) papa ilə birgə dua etməli idi

E) papanın ayaqlarını öpməli idi

**488) Sual:**Diplomat vəzifəsini icra etdikdən sonra çox vaxt müflis olan əyanlar hansı ölkəyə xas idi?

A) İngiltərə

B) Litva

C) Osmanlı Türkiyəsi

D) Rusiya

**E) Venesiya**

**489) Sual:**Roma papasına Kral sarayında səfirlərinin qəbulu üçün külli miqdarda pul təklif edən dövləti qeyd edin:

A) Venesiya

B) Ərəb Xilafəti

**C) Genuya**

D) Fransa

E) Çexiya

**490) Sual:**Hansı dövlətin səfirinin Konstantinopolda məcburi saxlanmasına baxmayaraq, həmin dövlət Bizansla müharibəyə başladı?

- A) Rusiya
- B) Uyqur xaqanlığı
- C) Ərəb Xilafəti
- D) Polşa
- E) Avar xaqanlığı

**491) Sual:**Düzgün olanı qeyd edin: 1. Xalq yığıncağı 2. Senat 3. Divan a - ərəb Xilafəti b - Qədim Roma c - Qədim Yunanıstan

- A) 1-a; 2 - b; 3 - c
- B) 1 - c; 2 - a; 3 - b
- C) 1 - c; 2 - b; 3 - a
- D) 1-b; 2- c; 3 - a
- E) 1 - b; 2-a; 3 - c

**492) Sual:**Düzgün olanı qeyd edin: 1. Yunanıstan 2. Roma 3. Vatikan a - nunsi; b - prokseniya; c - fetsial

- A) 1-a; 2 - b; 3 - c
- B) 1 - c; 2 - a; 3 - b
- C) 1 - c; 2 - b; 3 - a
- D) 1-b; 2- c; 3 - a
- E) 1 - b; 2-a; 3 - c

**493) Sual:**Rusiyanın Yeni dövrdə Avropa ölkələri ilə diplomatik mübahisələ səbəb olurdu:

- A) çarın naməsini şəxsən əcnəbi hökmdarın qəbul etməsi və rus səfirinə şəxsən verməsi məsələsi
- B) danışıqların yalnız rus dilində getməsi tələbi
- C) Rus səfirin hamıdan tez qəbul edilməsi tələbi
- D) qarşılıqlıq prinsipini irəli sürdükləri üçün
- E) düzgün cavab versiyası yoxdur

**494) Sual:**XVI-XVII əsrlərdə rus hökmdarları İsveç kralları ilə şəxsi ünsiyyətdə olmaqda niyə qaçırdılar?

- A) İsveçi dövlət kimi tanımadıqları üçün
- B) hökmdarlar arasında şəxsi ədavət olduğu üçün
- C) İsveç krallarının əsil-nəcabətinin aşağı olmasını bildirərək
- D) Baltik dənizə çıxışdan məhrum olduqları üçün
- E) İsveçin Türkiyənin müttəfiqi olduğu üçün

**495) Sual:**XV əsrin sonlarına Rusiya diplomatiyası üçün xas idi:

- A) mükəmməl qurulmuş protokol normaları
- B) geniş tərcüməçilər ştatının olması
- C) diplomatik məktəblərin mövcudluğu
- D) səfirlər üçün imtahanların keçirilməsi

E) müəyyən təşrifat qaydalarının mövcud olmaması

**496) Sual:**Avropa etiketindən məlumatsızlığı ilə yadda qalmış rus hökmdarı:

A) I Pyotr

**B) III İvan**

C) II Yekaterina

D) II Nikolay

E) I Aleksandr

**497) Sual:**XVI-XVII əsrlərdə Roma papaları ən ali hökmdarları qəbul edirdilər?

A) hersoq zalında

B) Papanın şəxsi kabinetində

C) kardinalların toplantısında

**D) Kral zalında**

E) təkbətək görüşlərdə

**498) Sual:**Venesiyada diplomatiyanın hansı sahəsinə xüsusi önəm verilirdi:

A) diplomatik şifrələnmə

B) diplomatik imtiyazlar

C) beynəlxalq hüquq

D) diplomatik terminlər

E) diplomatik etiket

**499) Sual:**XV əsrdə səfirlərin xaricdə qalması müddəti məhdudlaşdı:

A) 3-4 ayla

B) 10 illə

**C) 2 illə**

D) 5 illə

E) səfirin öz arzusuna əsasən

**500) Sual:**XIII əsrdə səfirlərin səfərdə olması müddəti məhdudlaşdı:

A) 3-4 günlə

B) bir-iki həftə ilə

C) 24 saatla

D) 2-3 illə

**E) 3-4 ayla**